

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Hərəkət

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 156 (5876) 30 avqust 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Mən hamının Prezidentiyəm" bəyanatının məntiqi reallığı

Dövlət hər zaman vətəndaşının yanındadır



4

Əli Həsənovun
statusundan galinən
qənaətlər



4

Pasinyan əsgər
analarını aldadır



12

"Əli Karimli "siyasi
mühacir" alverindən
pul qazanır"



“Mən hamının Prezidentiyəm” bəyanatının məntiqi reallığı

Dövlət hər zaman vətəndaşının yanındadır

Bütün bunlar nədən xəbər vərirdi? Bir tərəfdən, indiyə qədər də Prezident İlham Əliyev hər zaman vətəndaşın yanında olmuş, problemlərin həllinə çalışmışdı. Bunu real faktlar da sübut edir. Belə ki, son bir ildə sadəcə, bu qayğının miqyası və dərinliyi xeyli artdı. Ölkə Prezidenti bu cür fəaliyyəti ilə bütün dövlət aparatını vətəndaşın qulluğunda durmağa, onun problemini həll etməyə kökləyir. Əvvəlki illərdə “Mən hamının Prezidentiyəm” bəyanatının məntiqi reallığı dövlət hər zaman vətəndaşının yanında olduğunu son 15+1 ildə sübuta yetirildi.

Son 16 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur

Bu, real faktordur ki, Azərbaycanın sosial-iqtisadi inkişafının təmelində, həm düşünlülmüş siyaset, həm güclü irade, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Bu gün tam müstəqil siyaset yürüdən Azərbaycan heç kimdən asılı deyil və iqtisadi müstəqillik ölkəmizə böyük dividendlər qazandırılır. Dövlət başçısının söylədiyi kimi, iqtisadi baxımdan 16 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur: “Bütün bu işləri öz daxili imkanlarımız hesabına görürük, heç bir yerdən yardım almırıq, - iqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaqdır. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilibdir. Gələn il sürətli inkişaf ili olacaq. Beləliklə, maliyyə imkanlarımıza daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrinin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib, sizin problemlərinizi həll edəcəyik”.

İnqilabi qərarlar - uğurlu nəticələr...

Bəli, bu gün biz bunun neticəsini son 16 ilde əldə olunun uğurların bir daha təsdiqinin şahidlərinə çevrildik. İnsana qayğı, onun maddi və mənəvi telebatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasetin mühüm prinsiplərindəndir. Məhz bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasetin həyata keçirilməsi, ilk növbədə, belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasetin əsas məqsədi Azerbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Prezident İlham Əliyev bütün çıxışlarında bu barədə dəfələrlə bildirib ki, Azerbaycanda aparılan siyasetin prioritetlərindən biri onun sosial xarakter daşımasıdır. Və ən əsası isə, yürüdülən siyasetin mərkəzində Azərbaycan vətəndaşının sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması və hüquqlarının təmin edilməsi dayanır. Xüsusilə, dövlət başçısının vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizdən daha da inkişaf etdirilməsinə xidmet edən sərəncamları, fərمانları və qərarları realaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir. 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilmesi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata



dək artırılması, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əmək-haqqının 38 faiz artırılması və 130 manatdan 180 manata qatdırılması, həmcinin, minimum pensiyaların məbləğinin də təxminen 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də, teqrübən 100 mine ya-xın teləbanın taqədүün qaldırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasetin mərkəzində insan amilinin durduğunu bir daha sübut etmiş olur.

Prezidentin siyasetdə uğur modeli: xalq-dövlət birliyi

Ümumiyyətə, ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 16 il müddətində daima xalqla birbaşa təməsda olub. İster xarici siyasetə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir: “Mən bütün azərbaycanlıların Prezidentiyəm” şüarını gerçəye çevirir.

Prezident İlham Əliyev uğurlu gedişləri ilə Qərb dairələrinin də diqqətini çəkir. Adı “siyasi məhbus” kimi hallananları əfv edir, sosial narazılığa səbəb olan qərarların leğvini realaşdırır və sadə vətəndaşların isteklərini əsas götürərək, ictimai rəyi nəzəre aldığı nümayiş etdirir. Nə bezi beynəlxalq dairələrin təzyiqi, nə də ki “söyüş müxalifəti”nin təhqirləri Ona mane ola bilmir. Və müxalifətin sözə bəyan etdiyini dövlət başçısı İlham Əliyev əməldə həyata keçirir.

Xüsusilə, qeyd etmək lazımdır ki, son 16 ildə hər il yeni iş yerlərinin açılması, yeni istehsalat müəssisələrinin və emal zavodlarının yaradılması artıq bir ənənə halını almış-

dır. Belə ki, bu dövr ərzində, işsizlik və yoxsullaq 49 faizdən 4,5 faizə düşmüşdür. Ölkədə minlərlə yeni müəssisə yaradılmışdır, 1 milyon 700 minədək yeni iş yeri açılmışdır. 3 mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Bölgelərdə 40-dan çox Olimpiya idman Kompleksi, sosial və medəniyyət obyektləri inşa edilmiş, Gənclər Evi, Tarix-Diyarşunaslıq muzeyləri, digər coxsayılı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, yeni parklar, istirahət mərkəzləri yaradılmış və s. tədbirlər həyata keçirilmişdir.

Ən önemli məsələlərdən biri də ölkədəki qazlaşdırmanın son 7 ildə 51 faiz səviyyəsindən 93 faizə qalxmasıdır ki, bu ilin sonundak bu göstəricinin 95 faizə yüksəldilməsi planlaşdırılır. Bu dövrə, hətta sovetlər dönmədə qaz verilməyen yaşayış məntəqələri qazlaşdırılmışdır. MDB məkanında yeni yolların en çox çəkilişine görə də öndəyik. Son bir neçə ilde 11 min kilometrdən çox avtomobil yolu tikilmiş, təkce magistral və şəhərlərarası yollar deyil, həmcinin, kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulmuşdur.

Qısqanlıqla qarşılanan həqiqətlər

Ölkə Prezidentinin düşünülmüş siyasetin neticesidir ki, hətta böhranlı illerde Azərbaycan sürətlə inkişaf edə bilir. Belə ki, iqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların və müavinətlərin ardıcıl şəkildə artırılması

əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Amma buna baxmayaraq, bəzi daxili siyasi qruplar və xarici dairələr, onlara qulluq edən mətbuat əsəssiz, qərəzli şəkildə həyata keçirilən siyaseti lekələməyə və onun əhəmiyyətini azaltmağa çalışır. Bu mənada, bir sıra müxalif funksionerləri, mətbuatı Azərbaycanda əmək haqlarının, pensiyaların və təqaüdlərin artırılması ilə bağlı son sərenəcmaları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün müyəyyən cəhdər göstərirler. Əgər ölkəmizdə son 16 ildə əmək haqlarının mütəmadi qaydada yüksəldilməsini nəzərə alsaq bu iddianın düzgün olmadığını görmüş olarıq. Bu baxımdan, elementar bir müqayisəni göstərmək istərdim. Əgər Azərbaycanda 2013-cü ilin dövlət bütçəsi 25 milyard dollar təşkil edirdi, Ermənistən dövlət bütçəsi isə 2,5 milyard dollardır. Bu, o deməkdir ki, Azərbaycanın dövlət bütçəsi Ermənistənindən 10 dəfə çoxdur. Eyni zamanda, Gürcüstanın dövlət bütçəsi 4,8 milyard dollardır. Bu da, ondan xəbər verir ki, Azərbaycanın dövlət bütçəsi Gürcüstanından 5 dəfə çoxdur.

Beləliklə, bütün bunlar, o deməkdir ki, dövlət başçımız növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ümummilli Lider Heydar Əliyev tərəfindən başlanan, ölkəmizi böyük perspektivlərə doğru aparan uğurlu inkişaf strategiyasını davam etdirək və xalqımızın rifah halı daim yüksələcək.

Bu hədəfə çatılacağına şübhə etmək lazımdır; çünkü Prezident İlham Əliyevin son bir ildəki yox, bütün siyasi karyerası ərzindəki fealiyyəti qəti şəkildə sübut edib ki, O, vədlərinin hər zaman yerinə yetirir.

RƏFIQƏ KAMALQIZI



Pakistan mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edir

Pakistanın "Diplomatic News Agency" agentliyi və "Centriline" jurnalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr olunan məqalə yayıb.

AZERTAC xəber verir ki, məqalədə Mehriban Əliyevanın həyat yoluna və çoxşaxəli fəaliyyətinə nəzər salınır. Onun 2004-cü ildə ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini öyrənmək və milli dövlətçilik ideyalarını təbliğ etmək məqsədilə təsis edilmiş Heydər Əliyev Fonduna rəhbərlik etdiyi vurgulanır. Həmçinin həmin il Azərbaycan şifahi xalq ədəbiyyatının və müsiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə UNESKO-nun xoşməramlı səfiri adına layiq görüldüyü qeyd olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda yeni xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, eləcə də pulsuz xidmət təklif edən Talassemiya Mərkəzinin tikilib istifadəyə verildiyi diqqətə çatdırılır. Bundan başqa, birinci xanımın Azərbaycan muğamının qorunması istiqamətində ciddi addımlar atdıq və Beynəlxalq Müğam Mərkəzinin təsis edildiyi bildirilir.

Məqalədə Mehriban Əliyevanın sivilizasiyalarda yaxınlaşmasında xidmətlərinin görə İSESKO-nun xoşməramlı səfiri adına, bir sira ölkələrin fəxri adalarına, orden və medallarına layiq görüldüyü, bunların arasında "Hilal-e-Pakistan" ordeninin də olduğunu diqqətə çatdırılır.

Bakı adı şəhər deyil, Avropa müsəlmanları üçün, bütün dünyadakı islam ümməti üçün müsəlman Şərqində ilk demokratik dövlətin mərkəzidir. Bu fikri AZERTAC-a müsahibəsində Avropa Müsəlman Forumunun (AMF) presidenti Əbdülvahid Niyazov səsləndirib.

Azərbaycana sefərini məqsədindən bəhs edən qonaq deyib: "Bakıda, həmçinin Azərbaycanın müxtəlif regionlarında 40 dəfəyə yaxın olmuşam, sizin gözəl ölkənizə yaxşı bələdəm. Azərbaycan bizim üçün qardaş ölkədir. Rusiya Federasiyasının Dövlət Dumasında fəaliyyətim dövründə və hazırda mən özümü həmdə Azərbaycanın böyük Avropa məkanında təmsilcisi hesab edirəm. Çünkü Azərbaycan Avropanın müsəlman dövlətidir və biz - bu dinin Avropanı mənsubları ölkənizin sabit, dinamik və ardıcıl inkişaf etməsində, daha böyük nüfuz qazanmasında maraqlılığım. Azərbaycanın uğurları Avropa müsəlmanları üçün də çox vacibdir". Rəhbərlik etdiyi Avropa Müsəlman Forumunun fəaliyyətindən, onun məqsəd və vəzifələrindən bəhs edən A.Niyazov bildirib ki, AMF 2018-ci ilin oktyabrında Barselonada bir neçə Avropa ölkəsinin müsəlman liderləri tərəfindən təsis edilib. O vurgulayıb: "AMF Ümumavropa platformasıdır və böyük Avropa məkanında müsəlmanların maraqlarını temsil edir. Biz Avropanı Atlantikdən Urala və Xəzərə qədər uzanan bir məkan kimi görürük".



Əbdülvahid Niyazov: "Bakı islam ümməti üçün müsəlman Şərqində ilk demokratik dövlətin mərkəzidir"

Onun sözlerine görə, AMF sentyabrda Dərbənddə bu regionda islam irsinə həsr olunmuş dəyirmi masa keçirəcək. A.Niyazov əlavə edib: "Hər ilin yanında biz Avropa meqapolislərinin və ya paytaxtlarının birində müsəlman mədəniyyəti festivalının təşkil edilməsini planlaşdırırıq. Bu qəbilden ilk festivalın İspaniyada keçirməsi nəzərdə tutulur".

Avropa Müsəlman Forumunun Azərbaycanla bağlı təşəbbüsü toxunan A.Niyazov vurgulayıb: "Biz həqiqətən də çox narahatiq və Avropa ittifaqı da daxil olmaqla bir çox ölkələrə Azərbaycanın işğal altında olan ərazilərində yerləşən və bu gün acınacaqlı vəziyyətdə olan məscidlər, İslam abidələri, mədəniyyət obyektləri ilə bağlı Ermənistanın yeni rəhbərliyinə təsir göstərməsi məsəlesi nə dair danışqlar aparırıq. Təəssüf ki, onların bir çoxu hazırda natəmiz yerlər və mal-qara tövlesi kimi istifadə olunur ki, bu da bizim dövrümüzə yolverilməzdir və dönyanın heç bir yerində rast gəlinmir. Hətta, Arakan, Kəşmir kimi qaynar nöqtələrde belə, bu cür halları təsəvvür etmek mümkün deyil. Yəqin ki, işgal olunmuş Azərbaycan torpaqları dünyada yeganə belə ərazidir".

Bundan başqa, A.Niyazovun sözlerine görə, AMF-in əsas arzularından biri də Azərbaycana məmən olduğu qədər maksimum sayda avropanı turistin cəlb olunmasıdır. O deyib: "Bəli, indi Bakı Küveyt, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Rusiya sakinlərinin üstünlük verdikləri turizm istiqamətlərindən biridir. Lakin biz Bakıya Avropadan daha çox turistin gəlməsini isteyirik. Sizin paytaxtinız həqiqətən də Avropa turistlərinin təkəcə Azərbaycan mədəniyyəti və tarixi ilə deyil, həm də ümumi müsəlman irsi ilə tanış olacağı, xalqınızın mədəniyyətinin tərkib hissəsi və əsası olan, habelə İslama mühüm əhəmiyyət verilən dərin tolerantlığın şahidi olacaqı bir şəhərdir. Biz istərdik ki, Bakı avropalılar, her şeydən əvvəl qeyri-müsəlmanlar və bütün dünya üçün müasir islamın "vitrini" olsun. Həm də sizin ölkəniz xüsusən səmavi dirlərə münasibətdə dirlərarası qarşılıqlı anlaşma üzrə nümunədir və yad nöqtəyi-nəzərdən olan müləhizələri öz əsas dəyərlərini qoruyub saxlamaq şətti ilə qəbul etməye hazırlıdır. Bununla bağlı biz Azərbaycanda da İslam mədəniyyəti və irsinə həsr olunmuş tədbirlər keçirməyi planlaşdırırıq".

Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti icası keçirilib



Avqustan 29-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti icası keçirilib.

AZERTAC xəber verir ki, icası açan Baş Nazir Novruz Məmmədov gündəlik barədə məlumat verib. Bildirib ki, icasda "Azərbaycan Respublikası Dövlət Gəmrük Komitəsinin 2019-cu ilin 6 ayı ərzində fəaliyyətinin ümumi nəticələri, gəmrük işinin sadələşdirilməsi ilə bağlı görülənləri tədbirlər haqqında" və "Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülənləri tədbirlər haqqında" məsələlər müzakirə olunacaq.

Baş Nazir bu gün Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, şəffaf vergi sisteminin formallaşması kimi məsələlərin Prezident İlham Əliyev tərəfindən qarşıya vəzifə kimi qoyulduğunu diqqətə çatdırır. Qeyd edib ki, 2018-2019-cu illərdə gəmrük və vergi sistemində aparılan islahatlar nəticəsində məmur-sahibkar təmasları xeyli azalıb, şəffaflıq və büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artırılıb. "Cari ilin 6 ayı ərzində Dövlət Gəmrük Komitəsi illik bütçə daxilolmaları üzrə proqnoz göstəricilərini tam həcmdə yerinə yetirib və ötən ilin müvafiq dövrü ilə müqayisədə

dövlət bütçəsinə 446 milyon manatdan çox elave vəsait köçürüb", - deyən Baş Nazir bildirib ki, müsbət nəticələrlə yanaşı, gəmrük işi sahəsində meydana gələn və həlli vacib olan bir sıra məsələlər də qalmadı. Həmin məsələlərin həlli üçün müvafiq tədbirlər görülməli, bu vacib sahənin daha da inkişaf etdirilməsi istiqamətdə işlər ardıcıl davam etdirilməli, gəmrük prosedurları şəffaf şəraitdə dəaha da sadələşdirilməli və tranzit keçidi sürətləndirilməlidir. Baş Nazir Novruz Məmmədov, həmçinin əlavə edib ki, elektron xidmətlərin sayının artırılması sahibkar-məmur təmaslarının azalmasına, şəffaf və səmərəli olmasına daha da töhfə verəcək.

"Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülənləri tədbirlər haqqında" məsələlər müzakirə olunacaq.

Baş Nazir bu gün Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, şəffaf vergi sisteminin formallaşması kimi məsələlərin Prezident İlham Əliyev tərəfindən qarşıya vəzifə kimi qoyulduğunu diqqətə çatdırır. Qeyd edib ki, 2018-2019-cu illərdə gəmrük və vergi sistemində aparılan islahatlar nəticəsində məmur-sahibkar təmasları xeyli azalıb, şəffaflıq və büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artırılıb. "Cari ilin 6 ayı ərzində Dövlət Gəmrük Komitəsi illik bütçə daxilolmaları üzrə proqnoz göstəricilərini tam həcmdə yerinə yetirib və ötən ilin müvafiq dövrü ilə müqayisədə

tədbiqatlar neticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduandan sonra xüsusi fond və müzeylərə təhvil verilib", - deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gelecek nəsilərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondu

nəzərdən qazınan işləri aparılıb, elmi

tədqiqatlar neticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduandan sonra xüsusi fond və müzeylərə təhvil verilib", - deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gelecek nəsilərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondu

nəzərdən qazınan işləri aparılıb, elmi

tədqiqatlar neticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduandan sonra xüsusi fond və müzeylərə təhvil verilib", - deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gelecek nəsilərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondu

nəzərdən qazınan işləri aparılıb, elmi

tədqiqatlar neticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduandan sonra xüsusi fond və müzeylərə təhvil verilib", - deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gelecek nəsilərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondu

nəzərdən qazınan işləri aparılıb, elmi

tədqiqatlar neticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduandan sonra xüsusi fond və müzeylərə təhvil verilib", - deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gelecek nəsilərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondu

nəzərdən qazınan işləri aparılıb, elmi

tədqiqatlar neticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduandan sonra xüsusi fond və müzeylərə təhvil verilib", - deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gelecek nəsilərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondu

nəzərdən qazınan işləri aparılıb, elmi

tədqiqatlar neticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduandan sonra xüsusi fond və müzeylərə təhvil verilib", - deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gelecek nəsilərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondu

nəzərdən qazınan işləri aparılıb, elmi

tədqiqatlar neticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduandan sonra xüsusi fond və müzeylərə təhvil verilib", - deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gelecek nəsilərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondu

nəzərdən qazınan işləri aparılıb, elmi

tədqiqatlar neticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduandan sonra xüsusi fond və müzeylərə təhvil verilib", - deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gelecek nəsilərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondu

nəzərdən qazınan işləri aparılıb, elmi

tədqiqatlar neticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduandan sonra xüsusi fond və müzeylərə təhvil verilib", - deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gelecek nəsilərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondu

nəzərdən qazınan işləri aparılıb, elmi

tədqiqatlar neticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduandan sonra xüsusi fond və müzeylərə təhvil verilib", - deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gelecek nəsilərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondu

nəzərdən qazınan işləri aparılıb, elmi

Xarici ölkələrdə "siyasi mühacir" adı altında Azərbaycan əleyhinə fəaliyyət göstərən maraqlı qurumların təsiri altında idarə edilən şəxslərin sosial şəbəkələr vəsiyəti ilə gündəlik internet TV-lər vasitəsilə canlı yayımına çıxmaları ictimai rəydə qəti bir fikir formallaşdırıb ki, belələri sosial medianın verdiyi fürsətlərdən suis-istifadə edib, bilavasitə sifarişlər vasitəsi ilə fəaliyyətlərini davam etdirirlər. Söz yox ki, onların bu istiqamətdəki fəaliyyətləri qrantlar müqabilində baş tutur. Əbəs deyil ki, biz müxtəlif vaxtlarda sosial şəbəkə və kliyavüatura "qəhrəmanlarının" bir-birləri ilə çoxsaylı grant çarpışmalarının şahidləri olmuşuq. Hətə bunu ayrıca bir şirxlə də müəyyən etmək olar.

Onların "ortaq məxrəcləri" yeganə amil üzərində üst-üstə düşə bilər ki...

Misal üçün, Qənimət Zahidin canlı yayımında rəylər yazan sözdə müxalifcilərin, daha dəqiqi isə, trolların Sevinc Osmanqızının canlı yayılmasına qatılıb, onun fəaliyyətinə qarşı mənfi rəyler, tehniklər yazmaları, yaxud S.Osmanqızının canlı yamalarında rəylər yazmağa tehim olunan trolların Q.Zahidin yayılmasına qatılıb, söyüş söymələri adı hala əvvəlib. O cümlədən, Qurban Məmmədovun, Vidadi İsgəndərliinin, Orduşan Teymurxanın və başqalarının özlərinə yaxın adamlarının bir-birlərinə qarşı apardıqları bənzər eks-tebliğat kampaniyaları birbaşa grant elde etmək uğrunda aparılan savaşın nəticələridir. Sadəcə, onların "ortaq məxrəcləri" yeganə amil üzərində üst-üstə düşə bilər ki, o da ki, Azərbaycan dövlətinin və xalqının əleyhinə aparılan sifarişli kampaniyalarıdır. Yəni ortada olan faktlar dövlət maraqlarına vurulan zərər məqsədi daşıyır.

Əli Həsənov: "Təəssüf ki, sosial media, eyni zamanda, zərərlə və təxribat xarakterli çağırışların tirajlanması baxımından da münbit məkandır"

Bu arada, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "Facebook"dakı şəxsi profilində yazuğu statusundakı bir mühüm fikrə də diqqət yetirək, bir sıra nəticələrə gəlmək olar. "Təəssüf ki, sosial media, eyni zamanda, zərərlə və təxribat xarakterli çağırışların tirajlanması baxımından da, münbit məkandır" deyə vurgulayan Prezidentin köməkçisinin sözügedən fikirləri, eyni zamanda, belə bir qənaətə gəlməyə zəmin yaradır ki, belələrin "Facebook", yaxud digər sosial şəbəkədəki "dostları" da xaricdən verilən sifarişlərin irili-xirdalı nökerləridirlər. Ancaq gəlin görək, bu gün hakimiyətin, iqtidarı təmsilçilərinin dostluqlarında bu tipli insanlara rast gəlmək mümkündürmü? Yaxud onların dövlət əleyhinə hər hansı fikirləri mövcuddurmu? Əlbəttə ki, belə ola bilməz!

Prezidentin köməkçisi:
"Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri

Əli Həsənovun statusundan gəlinən qənaətlər

Yaxud, qrantyeyənlərin qarşısında kimlər dayanıb?



problemlərin həlli üçün səy göstərməlidir"

Bu gün Azərbaycanın real inkişaf strategiyası, dövlət başçısının və ümumiyyətdə, həkimiyət təmsilçilərinin göründükleri işlərin təbliğində, məhz fəal sosial şəbəkə iştirakçılarının da eməkləri vardır. Bu, həm də, belə düşünməyə əsas verir ki, yaranan hər hansı bir problem dərhal dövlət məmurlarının diqqətine çatdırılır, bu problemlərin aradan qaldırılmasında sosial medianın münbit vasitələrindən istifadə edilir. Məhz bu baxımdan, Əli Həsənov yazdığı məlumat statusunda bəlli və inca məqama toxunaraq qeyd edir: "Tez-tez bu cür suallarla qarşılaşırıam: "Niye sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?" Bu sualın çox sade bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir". O, bəyan edib ki, dilindən, dinindən, etnik və siyasi mənşəbiyyətdən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi probleme, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin eks olunduğu müraciətlərə cevib və operativ reaksiya vermək ölkə başçısı tərefindən qarşıya qoyulmuş ən ümde vəzifələrənən biridir: "Bu vəzifəni layiqince yerine yetirmək üçün mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ənənəvi olmaq lazımdır. Danılmaz həqiqətdir ki, hal-hazırda qloballaşan dönyanın yeni reallıqlarından olan sosial media, gün ərzində, minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmek və xəbərdar olmaq üçün ən əlverişli platformadır".

Mühüm status: "Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımı dini ləməyə, onları narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazırlam"

Diger tərəfdən, daha bir diqqətçəkici məqam dövlət məmurlarının, həkimiyətə mənsub siyasi partiya təmsilçilərinin, habelə, iqtidaryönlü şəxslərin sosial şəbəkələrdə aktivləşməsi, insanlarla ənənəvi, dialoqa və hətta polemikalara qoşulması reallığıdır. Bəlkə de bəzilərinə bu reallıq qəribə görünə bilər. Lakin gerək faktlar üzə çıxıqça əsas amil budur ki, eger Prezident İlham Əliyev Cənabları bir çox çıxışlarından özünü xalqın xidmətçisi kimi təqdim edibə, demək ki, bu gün iqtidarı təmsil edən bütün məmurlar bu bəyanatdan yaranılmalı və xalqa xidmət etmək üçün daim fəaliyətlərini nümayiş etdirməlidirlər. Məhz bu reallıq Əli Həsənovun paylaşıdiği statusunda izah edilmişdir. SİTAT: "Ona görə də, mənim uzun illərdir ki, bu platformada aktiv təmsil olunmağım heç kime təəccübülməlidir... Buna baxmayaraq, bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımı dini ləməyə, onları narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazırlam".

Beləliklə, ortaya belə bir nəticə çıxır ki, eger bu gün xarici ölkələrdə özlərinin "azadlıq carçısı", "demokratiya təəssübəkəsi", ya da "inqilabçı" kimi qələmə vərən, əslində isə, anti-Azərbaycan xarakterli şəbəkələrde nökerçilik edib, qrantyeyənlər yığnağı varsa, onların qarşısında Azərbaycan xalqının və dövlətinin maraqlarını müdafiə edən, inkişaf etdirən, xalqına xidmət edən iqtidar mənşubları, o cümlədən, onlarla ənənəvi quran sadə, vətənsevər və dövlətçi vətəndaşlar da var. Bu danılmaz reallıq isə, söz yox ki, zərərlə ənənələrin qol-qanad aqmalarına heç vaxt imkan verməyib və bundan sonra da verməyəcək!

Rövşən NURƏDDİNOĞLU

"Ermənistandakı daxili siyasi processesləri ve 16 aylıq xarici siyaseti təhlil edərək bu qənaətə gəlmək olar ki, bu ölkə özünü tamamilə təcrid vəziyyətine salıb, beynəlxalq hüquq görməzləkden gəlib, işgalçi dövlət olmasını rəsmən etiraf edib və ATƏT-in Minsk qrupunun həmsədrələri vasitəsilə aparılan danışqları əslində imitasiya məqsədile həyata keçirib. Çünkü Ermənistanın baş naziri Xankəndiyə qeyri-qanuni səfəri zamanı Dağlıq Qarabağı Ermənistən tərkib hissəsi kimi tanığını bildirək, əslində, işgalçılıq siyasetinin baş naziri olduğu ölkənin rəsmi siyaseti olduğunu etiraf edib. Bütün bular azmiş kimi Ermənistən Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri və müdafiə naziri "Azerbaycana bir qarış da torpaq qaytarma-maq", "yeni eraziler üçün yeni müharibə" kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış ediblər". Bu fikirləri Milli Məclisin deputati, "Yeni Azərbaycan" qəzətinin baş redaktoru Hikmet Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu müharibəyə təhrirdir və belə məsuliyyətsiz və təxribatçı bəyanatları verənlər bilsinlər ki, eger onlar müharibə isteyirlərsə onu mütləq alacaqlar. Hələlik

Bakı dünyasının ən təhlükəsiz şəhərləri sırasına daxil oldu



Bakı şəhəri dünyasının 2019-cu ilde 50 ən təhlükəsiz şəhərləri arasında yer alıb. SiA-nın məlumatına görə, "The Economist Intelligence Unit" (EIU) analitik mərkəzi ilə "The Economist" dərgisinin tərtib etdiyi illik hesabatdakı reytingə görə, Azərbaycanın paytaxtı maksimum 100 xaldan 56,4 xal toplayaraq 49-cu yeri tutub. Reytingə görə, 60 şəhər rəqəmsal təhlükəsizlik, sehiyyə xidmətləri, infrastruktur, fərdi təhlükəsizlik daxil olmaqla 57 müxtəlif göstərici esasında dəyərləndirilib. Belə ki, Kopenhagen, Dubay, Lagos şəhərləri ilə yanaşı, reytingə ilk defədir ki, qiymətləndirilən Bakı rəqəmsal təhlükəsizlikle bağlı siyahıda 51,7 xalla 46-ci yerde, sehiyyə təhlükəsizliyi ilə bağlı siyahıda 64 xalla 41-ci yerde, fərdi təhlükəsizlik baxımdan 63,7 xalla 49-cu yerde, infrastruktur təhlükəsizliyi üzrə isə 46,3 xalla 54-cü yerde qərarlaşdır.

Reytingdə birinci yeri Yaponiyanın paytaxtı Tokio şəhəri tutub. Sonrakı yerlərdə ardıcılıqla Singapur, Osaka, Amsterdam, Sidney, Toronto, Vaşington, Kopenhagen, Seul, Melburn yer alıb. Araşdırma müəlliflərinə görə, hazırda dünya əhalisinin 56 faizi şəhərlərdə yaşayırısa, 2050-ci ilde bu rəqəm 68 faizə çatacaq.

Paşinyan əsgər analarını aldıdır



Müxtəlif şəraitdə həlak olan erməni əsgərlərin anaları yenidən hökumət binası önündə etiraz aksiyası keçiriblər. SiA-nın yerli tert.am saytına istinadla verdiyi məlumatə görə, mətbuat nümayəndələri ilə səhəbetində ölü əsgər Valeri Muradyanın anası "inqilab"dan sonra Nikol Paşinyanın onları qəbul etdiyi, işlərin gedisi ilə bağlı açıqlama verilecəyi ilə bağlı ved verdiyi, ancaq bu gün bunların ortaya qoyulması üçün heç bir addım atılmışdır.

Əsgər anası əlavə edib ki, araşdırma komissiyası teşkil edilsə də vəziyyət yenə əvvəlki kimidir, kimsə bu məsələyə diqqət etmir: "Çox ümidi idik, böyük gözəltilərimiz var idi və onun tapşırığının çox sərt olacağını gözlayırdı. Əgər valideynlər burada dayanıblarsa deməli heç bir məsələ həll edilməyib. Daim bizi deyirdilər ki, işiniz komitedədir, komite yaradılıb, istintaq Komitesi QHT-lərlə birlikdə araşdırma aparır. Xüsusiələ oğlumun işi hüquq müdafiəcisi Edqar Xacatryanla əlaqəli idi, istintaq komitəsindən çoxlu materiallar istədi, heç bir şey vermədi, qrupdan çıxdı".

Etirazçı əsgər anası Paşinyanın həyat yoldaşına bu barədə danışmaq istədiyi, lakin onun da elçatmaz olduğunu qeyd edib: "Bütün valideynlər bir əsgər anası olduğunu da nəzərə alaraq Anna Hakobyanla görüşmək üçün müraciət etdi, ancaq onun ölkədə olmayacağına dair yazılı məlumat aldıq. Orada yazılmışdı ki, Anna bildirib ki, onlar "maliyyə məsələləri ilə məşğul olmurlar". Amma gəlin baxaqla, müraciətimizdə bir sətir belə pul haqqında yazılıb? Biz pul istəmirik. Qəbul etməsə də heç olmasa deyərdi ki, bağışlayın, işlərin ortaya çıxması üçün əlimizdən geləni edəcəyik".

<https://shamshyan.com/hy/article/2019/08/29/1133769/>

Hikmet Babaoğlu: "Həmsədrələr Ermənistən hakimiyyətinin radikal bəyanatlarını görməli, onu qiymətləndirməli və adekvat cavab verməlidir"



isə bütün dünya ictimaiyyəti, xüsusilə və ATƏT-in Minsk qrupunun həmsədrələri Ermənistən hakimiyyətinin radikal bəyanatlarını görməli, onu qiymətləndirməli və adekvat cavab verməlidir. Dünya işgalçi ölkəni işgalçılıq siyasetindən çəkindirmək üçün ən müxtəlif cəza tədbirləri var. Bu tədbirlər iqtisadi sanksiyalarдан başlamış siyasi təcridə qədər ən müxtəlif vasitələrlə həyata keçirilir. Təəssüf ki, Ermənistən işgalçi dövlət olduğu və bunu etiraf etdiyi halda, ATƏT-in Minsk qrupu Ermənistən rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü kubud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımları pisləmir, onu yoldan çəkindirmək, mü-

naqışənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Akti və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr esasında həlli məcbur etmir. Ona görə də hazırlı vəziyyətdə danışqların sülh yolu ilə aparılması imkanları get-gedə məhdudlaşdır ve Azərbaycanın öz ərazi bütövlüğünü bərpə etmesi üçün sülhə məcburetmə vasitələrinə el atmaqdən başqa çərəsi qalmır.

"Belə olan halda ya BMT Təhlükəsizlik Şurasının mandati ilə sülhə nail olmaq missiyasını üzərinə götürmiş ATƏT-in Minsk qrupu real addımlar ataraq işgal faktına son qoymalı və regionda sülh yaratmalı, ya da Azərbaycan beynəlxalq hüquqla ona tanınmış müstəsnə səlahiyyətləri ilə öz ərazi bütövlüğünü bərpə etmelidir. Regionda və en əsası isə Ermənistənda hamı bilir ki, Azərbaycan bunu etməyə qadırdır və bir gün mütləq edəcək"-deyə, deputat qeyd edib.

Davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycan dünya mətbuatında

Dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilən Azərbaycan bu gün beynəlxalq aləmdə görünən və diqqətdə olan ölkəyə çevrilib. Əlbəttə ki, bunun bir çox səbəbləri var. Beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənən Azərbaycan dünya birliliyinin tam bərabərhüquqlu üzvü və söz sahibi olan dövlətdir.

Təsadüfi deyil ki, 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçildi və bu bir daha dünya miqyasında ölkəmizin böyük hörmətə malik olduğunu təsdiqlədi. Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitirəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatların, eləcə də, digər nüaliyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müyyənəşdirilən siyasi kurs və Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Elə bu günlərdə, Pakistanda neşr olunan "Pakistan in the world" jurnalında ve internet sahifəsində "Azərbaycan: inkişaf və harmoniya ölkəsi" səlövhəli məqalə dərc edilib. Məqalədə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, iqtisadi və sosial islahatların davam etdirilərək genişləndiyi, Onun rehbərliyi altında mühüm uğurlara imza atıldığı bildirilir. Yazında Azərbaycanın geostrateji potensialına da toxunulur. Vurğulanır ki, Avropanın cənub-şərqi sərhədlərində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında təbii köprü rolunu oynayır. Regionda ən böyük hava və dəniz limanı, habelə, dəmir yolu xətti ilə Xəzər hövzəsi üçün logistik qovşağı olan Azərbaycan Transxəzər Şərq-Qərb Dəhlizi layihəsi vasitəsi ilə Çin və Avropanın 2 qlobal iqtisadi əlaqəsinə təmin edir.

Ölkəmizdəki multikulturalizm mühiyi de diqqətdən kənardən qalmır. Belə ki, müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə, mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradılıb. Müxtəlif dinləri və mədəniyyətləri təmsil edən bir çox xalqların dostluq və qardaşlıq şəraitində Azərbaycanda yanaşı yaşaması dövləti siyasetinin məntiqi nəticəsidir. Tolerantlığı və multikulturalizmi ilə dünya üçün ən gözəl nümunəyə çevrilən



Pakistan In The World

Special Report

Azerbaijan Country of Progress & Harmony

Special Article on National Day 28 May 2019

Muhammad Ali

Azerbaijan, an ancient country of rich culture and civilization, representing a beautiful combination of the East and the West, had been struggling to gain its freedom since it became a part of the Russian Empire because of Gulustan (1813) and Turkmanchay (1828) treaties. This fight reached its culmination with the declaration of the Azerbaijan Democratic Republic (ADR) on 28 May 1918, reflecting logical result of long lasting passion of freedom of Azerbaijani nation. To establish sovereignty over entire Azerbaijan, the founders of ADR created a new army with the help of Ottomans Turks, which liberated the Azerbaijani territories from Bolsheviks, Armenian ultra-nationalist groups (Dashnaks) in the summer of 1918 and finally successfully entered Baku.

Being first democratic republic in the whole East and Islamic world, ADR was able to establish main state institutions. Within 6 months, the ADR also constituted a parliament, which reflected all ethnic and religious groups in the country. Old schools were replaced by new ones. Baku State University, the first modern university, was inaugurated in 1919. In spite of financial hardships, the Azerbaijani authorities could send 100 young students to the different educational institutions in Italy, France, Germany and the UK.

One of the significant successes towards democracy was the abolition of censorship, a

country, eliminating unlawful armed and consolidating the state authority.

Adoption of Constitution and democracy: New Constitution of Azerbaijan drafted by special committee was adopted by referendum in 1995. It was the first constitution of independent Azerbaijan, prioritizing the principles of human rights, rule of law and separation of powers as the main directions. In August 1998, all kind of censorship over media was abolished on the decree of President Heydar Aliyev. Laws on political parties, non-governmental organizations and mass media were adapted to international standards.

Foreign Policy:

Under Heydar Aliyev's foreign policy was updated in accordance with the realities related to the global and regional circumstances. Tension created in ties with some countries was eliminated, and balanced foreign policy line in relations with global and regional countries provided Azerbaijan's relations with neighboring countries were enhanced. Now, Azerbaijan declares its position in all international platforms and defends its rights successfully.

Economy:

Due to Armenian aggression against

08 May/June 2019

Azərbaycanda 20-dən artıq müxtəlif dini qurum, birlək və icmaların fəaliyyətə olmasına tarixən mövcud olan dini və milli toleransiyanın nümunəsi kimi təqdim olunan qədim ibadət ocaqlarının möqorunub-saxlanması ölkəmizdə hökm sürən bu mühiti əsaslandıran amillərəndərdir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krışna Şüru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranlarının Bakı dini icması və s. onlarla belə qurumlar hər bir milletə - ruslara, molokanlara, yəhudilərə, tatlarla, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanları yaradıldılarından xəber verir.

Özlər boyu islam sivilizasiyasının

əsas mərkəzlərindən biri olan Azərbaycan islam dininin yayılması və eyni zamanda, müsəlman intibahının bərərər olmasında mühüm rol oynayıb. DİNlə bağlı sərt qadağaların mövcud olduğu Sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib. Məqalədə Azərbaycan dövlətinin, həmçinin, İslami dəyərlərinin dırçəldilməsine böyük ehəmiyyət verildiyi, məscidlərin tikildiyi və ya bərpa edildiyi dəqəq olunur.

Bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında olan Azərbaycan davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınır. Belə olduğu halda, dünya mətbuatı və televiziyası ölkəmizə laqeyd qalmayaraq, mövcud realıqları öz oxucusuna və tamaşaçısına təqdim edir.

Nəzakət ƏLƏDDİNQIZI

"Pəncə" antiterror əməliyyatı zamanı PKK terror təşkilatına aid hədəflər vurulub

Türkiyənin Silahlı Qüvvələri tərəfin dən İraqın şimalında həyata keçirilən "Pəncə" antiterror əməliyyatı zamanı PKK terror təşkilatına aid hədəflər vurulub. Bu barede Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.



Məlumatda bildirilir ki, Gara və Kandil bölgələrində keçilmiş əməliyyat nəticəsində terrorçulara aid siğınacaqlar vurulub, coxlu sayıda silah-sursat ələ keçirilib.

Ərdoğan və Donald Tramp arasında telefon danışıği olub

Türkiyə Prezidenti Recep Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Anadolu agentliyi xəber verir ki, prezidentlər ikitirəfli münasibətləri, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məsələsini, Suriya böhranını, Yeddişər qrupu (G7) Sammitinin nəticələrini müzakirə ediblər.



Əfqanistanda müharibə ABŞ-a 760 milyard dollara başa gəlib

Birleşmiş Ştatlar 2001-ci il dən bəri Əfqanistanda "Taliban" silahlıları ilə mübarizəyə milyardlarla dolar vəsait xərcləyib. Vaşinqtondakı ekspertlər hesab edirlər ki, Əfqanistanda Prezidenti Əşref Qaninin bu xərclərin 500 milyard dollara çatdığını haqqında məlumatı daqiq deyil və eslinde, bu xərclər daha çoxdur. Onlar əlavə edirlər ki, Qətərin paytaxtı Dohada keçirilən danışqların uğurla nəticələnməsi bu lüzumsuz xərcələri xeyli azaldı biler.



AZERTAC BBC telekanalına istinadla xəber verir ki, ekspertlər Ə.Qaninin iddiasını dəqiqləşdirmək üçün araşdırma aparıblar. Onlar bildiriblər ki, "Taliban" Üsəmə bin-Ladeni dəstekləməkdə təqsirənləndirən Vaşinqton 2001-ci il 11 sentyabr hadisələrindən sonra həmin ilin oktyabrında Əfqanistana qoşun yeridib. Onların sözlerinə görə, bu ölkədə amerikali əsgərlərin sayı ildən-ile artırılıb. Belə ki, 2012-ci ilədək Əfqanistanda ABŞ hərbçilərinin sayı 100 min nəfər olub və onlara çəkilən xərclər 100 milyard dollara çatıb. 2016-1018-ci illərdə isə Amerika hərbçiləri "Taliban" silahlı qruplaşmalarına qarşı hücum əməliyyatlarını dayandırıb və əfqan əsgərlərinin təlimi ilə məşğul olublar. Həmin dövrə Vaşinqtonun xərcələri 40 milyard dollara qədər azalıb. Bu ilin martınadək olan müddətə isə Əfqanistan missiyasına 18 milyard dollar ayrılib. Pentaqonun məlumatına görə 2001-ci ilin oktyabrından 2019-cu ilin martınadək olan dövrə Əfqanistandakı qoşun kontingentinə 760 milyard dollar vəsait ayrılib. Bu, Əfqanistana Prezidentinin verdiyi rəqəmdən daha çoxdur.

Ukrayna parlamentinə 35 yaşlı yeni sədr seçilib

Ukraynanın Ali Radasının yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin sədrı seçilib. AZERTAC xəber verir ki, Dmitri Razumkov böyük səs çıxlığı ilə Ukrayna parlamentinin sədrini seçilib. D.Razumkov səsvermədən önce çıxış edərək bildirib ki, Ukraynada korrupsiyaya, inhisarlılığı qarşı mübarizə, sosial vəziyyətin yaxşılaşdırılması, vətəndaşların hüquqlarının qorunması istiqamətində fəaliyyət gücləndiriləcək. Ukraynanın ərazi bütövlüyü təmin edilməsi üçün mübarizə davam etdiriləcək. Sonra D.Razumkov deputatların suallarını cavablandırıb. Qeyd edək ki, 35 yaşlı D.Razumkov həkim "Xalqın xidmətçisi" partiyasından deputat seçilib. O, Prezident Vladimir Zelenskinin seçki kampaniyasının rəhbərlərindən biri olub. İxtisasca iqtisadçıdır. Taras Şevçenko adına Kiyev Milli Universitetini bitirib.

"Eternity-2019" təlimində iştirak edəcək Türkiyə və Gürcüstan hərbi qulluqçuları Bakıya gəliblər

Sentyabrın 2-dən ölkəmizdə keçiriləcək "Eternity-2019" kompüter dəstəkləi komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiye və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi həyatının tətənəli qarşılıqla mərasimi olub.

Müdafia Nazirliyinin mətbuat xidmetində AZERTAC-a bildirilər ki, qonaqlar əvvəlcə herbi hissənin ərazisində Ümummilli lider Heydər Əliyevin büstü öünüə gül dəstələri



raqları qaldırılıb və hər üç ölkənin dövlət himnleri səsləndirilər. Sentyabrın 6-dək davam edəcək təlim Silahlı Qüvvələrinin Hər Oyunları Mərkəzində və sehra şəraitində keçiriləcək. Təlimə hazırlıq dövründə qonaqlar üçün bir sıra mədəni-kültəvi tədbirlərin keçirilməsi planlaşdırılır.

30 avqust 2019-cu il

Dövlət və cəmiyyət həyatında drol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atrbutlarından sayılan siyasi partiyalar, adətən, zərurətdən və milli tələbatdan yaranır. Azərbaycanda milli mənafə və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi nəcib amali özünün siyasi ideali, əsas strategi xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması da tarixi zərurətdən, milli tələbatdan yaramışdır. Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın həyatında müstəsna rol oynayan, gələcəkdə də bu tarixi missiyani şərəflə davam etdirməyə qadır, Ulu Öndər Heydər Əliyevin ideyalarından güclənmiş möhtəşəm bir siyasi təşkilatdır.

Azərbaycan milli dövlətçiliyinin möhkəmlənməsində, cəmiyyətin ümumi mənafələrini təmin edən idarəetmə sisteminin formallaşmasında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyev Azərbaycanda milli dövlətçilik fəlsəfəsinin və milli menlik şüurunun formallaşmasının əsasını qoymuşdur. Məhz Onun fədakar mübarizəsi sayesində Azərbaycan xalqı özünün en ümudə arzularının reallaşmasına nail olmuşdur. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası 27 ilə yaxın şərəflə bir yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, isterse də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası yarandığı zamandan həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrde böyük uğurlara imza atıb. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya daha da inkişaf edir və güclənir. Bu gün YAP, nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir. Heç şübhəsiz ki, bu naiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin apardığı məqsədönlü və müdrik siyasetin nəticəsində mümkün olmuşdur. Yarandığı zamandan ümumxalq partiyasına çevrilen Yeni Azərbaycan Partiyası 700 mindən artıq üzvü olan qurum kimi fealiyyətdədir. "Dünənin, bu günün və sabahın" partiyası olan Yeni Azərbaycan Partiyası həm də gəncliyin partiyasıdır. Vurğulamaq vacibdir ki, gənclər siyaseti Ulu Öndər Heydər Əliyevin partiya quruluğu dövründə diqqət mərkəzində olmuş və qısa bir zaman məsafəsində, gənclər YAP-in ətrafında cəmləşmişdir.

AZƏRBAYCANDA YÜKSƏK İNTELLEKTUAL SƏVİYYƏYƏ, VƏTƏNPƏRVƏRLİK HİSSİNƏ, MILLİ DÜŞUNCƏYƏ MALİK GƏNCLƏR FORMALAŞIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədönlü siyasetinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviiyyəyə, vətənpərvərlik hissini, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-güne ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublika mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fealiyyəti dövlətin yaradıldığı şərait sayesində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özüne, öz gücüne və istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbelərlə ölkəmizin şərəfini ucaldılar. Təqdirəlayiq haldır ki, YAP gəncliyin inkişafına xüsusi diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstek verilmə

YAP gəncləri cəmiyyətin inkişafında ciddi rolü olan fəal sosial təbəqədir



si, onlar üçün geniş imkanların yaradılması buna eyni səbətdür. Təbii ki, partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb.

YENİ AZƏRBAYCAN PARTİYASININ ÜZVÜ OLMAQ GƏNCLƏRİ QÜRURLANDIRIR

Gənclərin YAP-in sıralarında olması bu partianın ideyasını destekləmək, Azərbaycan dövlətinin və dövlətçiliyinin keşyində dayanmaq, bu yolda yorulmadan çalışmaq deməkdir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının üzvü olmaq gəncləri qururlandırır. YAP bu gün ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən minlərlə gənci öz ətrafında birləşdirən mükəmməl qurmuş siyasi sistemdir. Gənclərin seçdiyi bu partiya ölkəmizin müstəqillik tarixində, ölkəmzdə hüquqi-dövlət quruculuğu sahəsində böyük işlərə imza atmışdır. Qeyd edək ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruluşu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyaseti hazırlanıb həyata keçirildi.

Belə ki, Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi. Gənclər, idman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, fevralın 2-də Azərbaycan Gənclər Günüün elan edilmesi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyaseti haqqında" Fərman və geniş Fealiyyət Proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratır, habelə, dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.

GƏNCLƏR SİYASƏTİ MAHİYYƏT VƏ KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏSİNİ YAŞAYIR

Bu gün ölkəmizdə gənclər siyaseti məhiyyət və keyfiyyətə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasetinə sadıqlığını qərarları ilə təsdiq edir. YAP sıralarına daxil olmaqla, gənclər həyatlarında ən düzgün qərarlarından birini qəbul edirlər. Bu gün,

demək olar ki, YAP-da Azərbaycanın ən intellektual və yüksək səviyyəli gəncləri toplasın. Onların fealiyyəti və özlerini təsdiq etmələri üçün bütün şərait yaradılıb. Gənclərin partiya sıralarına axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirildiyi dövlət gənclər-siyaseti sahələrində atılan məqsədönlü addımlar xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı tərəfdən həyata keçirilən gənclər siyaseti gənclərin bütün təbəqələrinin hərəkətli inkişafını və ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edir. Gənclərlə düzgün iş stratejiyasının müəyyənəşdirilməsi və bu stratejiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində, bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük naiyyətlər əldə edir. Azərbaycan Prezidenti İlham Əliyevin siyaseti nəticəsində, Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolü olan fəal sosial təbəqəye çevrilib. Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra dövlət proqramları və layihələr həyata keçirilir. Həyata keçirildiyi layihələr çərçivəsində gənclər özlərini təsdiq edirlər və daha da inkişaf edirlər.

Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasi xəttin dəsteklənməsi, azərbaycanlıq ideologiyasının gənclər arasında təbliği və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi vacib əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. Gənclərə olan diqqət və gənclər siyasetinin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin Serəncamı ilə "2015-2025-ci illerde Azərbaycan gənclərinin inkişaf Strategiyası"nın təsdiq edilməsi gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etməkdə növbəti addım oldu. Gənclərə ayrılan bu diqqətin və qayğıının nəticəsidir ki, Azərbaycan gəncləri bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiyasında gənclər üçün mühüm istiqamətlər mövcuddur.

Ölkəmizin ən aparıcı siyasi qüvvəsi olan YAP daim maraqlı layihələrlə çıxış edir. Bu da, cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Çünkü bu layihələr, bilavasitə cəmiyyətdən gələn sosial sifarişlərdir. Eyni zamanda, əhalinin müxtəlif təbəqələrinin partianın bu fealiyyətinə dəstək verməsi onun gücünü artırın amillərdən biridir. YAP-in

müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfində həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir və köməkliliklər göstərilir.

YAP-in xətti ilə keçirilən müxtəlif səpkili layihələrdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yay və qış məktəblərinin təşkil olunması, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı Azərbaycan Ordusunun əsgərləri ilə görüşlərin keçirilməsi, elmi konfransların, seminar və treninglərin keçirilməsi gənclərin fealiyyətində müstəsna rola malikdir. Bütün bu fealiyyət və çoxşaxəli layihələrin gerçəkləşməsi YAP sıralarında gənclərin daha six birləşmələrinə inam hissini gücləndirir. Partianın həyata keçirdiyi layihələr bu dəstəyi daha da gücləndirir.

Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin qətiyyətli siyaseti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bütün sahələrdə görülen işlər və qazanılan uğurlar onu göstərir ki, Azərbaycan xalqı düzgün seçim edib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin her yerində abadlaşma, müasirleşme, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxşaxlı tədbirlər keçirilir. Bu gün ümumxalq partiyasına çevrilən YAP ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam getirdiyi lider partiyadır. Inkişaf və tərəqqi yolu tutaraq, bütün fealiyyət prinsiplərini dövlətə və xalqa xidmət üzərində quran YAP bu gün de həmin ənənəni davam etdirməkdədir.

Azərbaycanın yaxın keçmişini, bugünü və geleceyini özündə ifadə edən YAP bugünkü Azərbaycan gəncliyinin həyat mövqeyini müəyyənleşdirməkdə onlara ən düzgün yol göstərir. Gənclər də, öz növbəsində, YAP-in tarixi ideyaları bugunu və geleceyi ilə bağlı kifayət qədər geniş məlumatla və aydın təfəkkürə malikdirlər. Azərbaycanın qurulmasında və inkişafında mühüm xidmətləri olan YAP-in gələcək uğurlarını da tərixe həkk edəcəyinə şübhə qalmır. YAP Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birleşdirmək yanaşı, yeni nəsilin hərəkətli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fealiyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partianın rehbər tutduğu azərbaycanlıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxşaxlı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə integrasiyası baxımından çox önemli faktordur. Bütün bunlar isə perspektiv baxımından böyük uğurlar vəd edir. Bu gün gənclər laiyqli vətəndaşlar kimi yetişirər və bu da gələcəyə nikbinliklə baxmağa tam əsas verir.

Zümrüd BAYRAMOVA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına səfəri Suriyanın İdlib əyalətində vəziyyətin gərginləşməsi fonunda baş tutdu. Əslində, məhz orada cərəyan edən hadisələrdən sonra Türkiyə lideri Vladimir Putinə zəng edib, görüşmək lazımlı gəldiyini ifadə edib. Rusiya Prezidenti də onu ölkəsinə səfərə dəvət etdi. Bu səfərin bir sıra aspektdən əhəmiyyətli olduğu aydın oldu. Tərəflər geosiyası məsələlərlə yanaşı, hərbi sahədəki əməkdaşlıqla da bağlı müzakirələr aparıblar. O cümlədən masada Suriyanın müasir döyüş təyyarələrinin Türkiyəyə satılması imkanları olub. Bunun fonunda, təbii ki, İdlib məsələsi ciddi müzakirə edilib. Büttövlükde Moskva və Ankara anlaşıblar. Maraqlıdır ki, konkret detalları dövlət başçıları açıqlamayıblar. Bu proseslərin kontekstində Türkiyə Prezidentinin Rusiyaya səfərinin geosiyası aspektlərinin analizi üzərində geniş dayanmaq istərdik.

Suriya müharibəsi: İdlibdə toqquşmalar və Ankara-Moskva xəttində gərginlik

Rusiya-Türkiyə münasibətlərinin inkişaf dinamikasının pozulduğunu düşünənlər son vaxtlar az deyildi. Bunu daha çox İdlibdə baş verənlərlə bağlayırlar. İdlibdə rejim güçlerinin Türkiyənin hərbi məntəqələrinə hücum etməsi haqqında informasiyaların fonunda bu, inandırıcı görünürdü. Üstəlik, Kremlin Ankaranın Amerika ilə birlikdə təhlükəsizlik zonası yaratmasından narahi qaldığını deyirdilər. Prezident R.T. Ərdoğanın Rusiyaya səfərindən sonra real vəziyyətin xeyli fərqli olduğu üzə çıxdı.

Proseslərin gedisindən aydın olur ki, Avrasiyanın iki böyük dövləti arasında münasibətlər bir qədər mürəkkəbləşib. Xüsusi İdlib məsələsində Ankara ilə Moskvanın mövqə fərqləri qalmaqdadır. Burada Türkiye müxaliflərin bir qrupunu, Moskva isə Bəşər Əsədi dəstekləyir. Türkiyə Əsəd rejiminin sünnilərə etdiyi zülmələri unutmur. Bu səbəbdən de Rusiya və Türkiye arasında Suriya iqtidarı ilə bağlı fikir ayrılığı qalır. Kreml açıq şəkildə Dəməşqin mövqeyini hər kəsin qəbul etməsini tələb edir. İdlibdə gəldikdə isə burada vəziyyət sadə deyil.

Doğrudan da, Suriyanın bu əyalətində radikal silahlılar çoxdur. Lakin onlara mehz hökumət strukturları bir qədər əvvəl başqa bölgələrdən İdlibə köç etmələri üçün şərait yaratmışdır. Nəticədə, İdlibin ərazisinin 90 faizini radikallar zəbt etdilər. İndi də guya ki, həmin radikallardan B. Əsəd canını xilas edir. Təbii ki, terrora qarşı mübarizə olmalıdır. Və son halda kimse B. Əsədi terrorla mübarizəyə görə ittiham edə bilməz. Ancaq real sahədə konkret geosiyasi məqsədləri də bilmək gərəkdir.

Bu baxımdan Moskvanın Türkiyənin cənub sərhədlerinin təhlükəsizliyi ilə bağlı fikirleri maraqlıdır. Prezident V. Putin bəlkə də çoxları üçün gözənləmədən Türkiyənin təhlükəsiz bölge yaratmaq fəaliyyətini dəsteklədiğini bəyan etdi. Yəni məsələ həmin bölgəni konkret olaraq kimlər yaratmaqda deyil. Əslində, Rusiya üçün ən yaxşı variantlardan biri məhz Türkiyənin bu prosesdə iştirak etməsidir. Çünkü Ankarə həqiqi monada Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasında maraqlıdır. Türkiyə terrorla mübarizəsində bu məqamı daim vurğulayır. Bu səbəbdən hətta amerikalıların iştirak etdiyi bir layihədə türklər Suriyanın ərazi bütövlüyünün pozulmasına imkan verməzlər.

Rusyanın dövlət başçısı bütün bunları daha yaxşı bilir. Deməli, Rusiya-Türkiyə

Rusiya-Türkiyə: İdlib maneəsi və yeni əməkdaşlıq imkanları

münasibətlərində müəyyən mürəkkəblik yaranırsa, burada konkret mexanizmlərən səhəbət gedə bilər. O cümlədən Rusiya İdlibdə üstünlüyə malik olmağa çalışır. Moskva Suriyanın bütün ərazisində B. Əsədin nəzarətini arzulayır. Bunun üçün isə yeni konstitusiyada B. Əsədin daha möhkəm mövqə tutmasına nail olmaq gərəkdir. İdlibdə hətta mötədil müxalifat belə üstünlük təşkil etse, B. Əsədin mövqeyi zəifləyər. Belə çıxır ki, əsas məsələ İdlibdə hansı nöqtəyə kimin hücum etməsində deyil, bütövlükde siyasi, hərbi və geosiyasi üstünlüyün kimin tərəfində olmasındadır. Rusiya döyüş meydانında məhz bu üstünlüyü təmin etməyə cəhd göstərir.

Prezident R.T. Ərdoğanın Rusiyaya səfərinə vurğulanın məqamların işığında baxıldıqda, çox vacib məsələlərin müzakirə olunduğunu deyə bilərik. Həm də bütün bunlar iki ölkə arasında hərbi əməkdaşlığın güclənməsi ilə bağlı aparılan müzakirələr fonunda baş verir. Konkret olaraq, Türkiyə Prezidenti aviasiya sərgisinin açılışında iştirak edərək rus istehsalı olan yeni nəsil hərbi təyyarələrlə tanış olub. Ekspertlər dənən çox "Su-35" və "Su-57"lərə diqqət göstəriblər. R.T. Ərdoğan bu təyyarələrlə maraqlanıb. Prezident V. Putinə səhətdə "Su-57" qırıcılarını ala biləcəklerini ifadə edib. Rusiya Prezidenti də bunun mümkün olduğunu deyib, lakin bir qədər sonra.

Əməkdaşlığın davamı: prezidentlər razılığı gəldilər

Bu dialoqdan sonra Rusiya KİV-i rəsmi mənbələrə istinad edərək iki ölkə arasında yeni nəsil döyüş təyyarələrinin Türkiyəyə satılması haqqında danışıqların başladığından yaxır, V. Putinin Türkiyənin özünü istehsalı üzərində işlədiyi yeni nəsil qırıcı təyyarələrin hazırlanmasına iştirak edə biləcəklerini teklif etdiyini də vurğulayır.

Bu hadisələrin fonunda iki Prezidentin Suriya məsələsində müəyyən razılığa gəldiyi təsəvvürü də yaradılır. Rusyanın müdafiə naziri Sergey Şoygu dövlət başçıları-

nın görüşündən sonra İdlibdə sülhün bər-qərar olacağına inandıqlarını ifadə edib. Bu zaman o, Suriyadakı bütün terror qruplarının neytrallaşdırılması zərurətini bir dəha vurğulayıb. Bunlara rəğmən, Türkiyə Prezidenti B. Əsədə bağlı hərbi qrupların İdlibi bombalamasının yolverilməz olduğunu bəyan edib.

Prezident V. Putin Türkiyənin bu məsələdə həssaslığını anladığını deyib. O, "Kifayət qədər həssas məsələdən" bəhs ediləcəyi söyləyib. Ekspertlərin rəyinə görə, faktiki olaraq, prezidentlər İdliblə bağlı ümumi mövqeyə geliblər. Qalan məsələ B. Əsəd ordusunun haraya qədər irəliləməsi ilə bağlıdır. Burada vəziyyəti gərginləşdirən Türkiyənin İdlibdəki müşahidə məntəqələrinin atəşə tutulmasıdır. Kreml də, görünür, bu cəhətə elə də etiraz etmir.

Deməli, İdlibdə qarşılurma hələ davam edəcək. Orada müxalifət B. Əsəd və ona yardım edən kənar qüvvələrin hücumuna qarşı dırəniş göstərməkdə davam edəcək. Son məlumatlara görə, Türkiyə Prezidenti Rusiyaya getməmişdən bir neçə saat önce İdlibdə müxalif qüvvələr Suriya ordusunun Xan-Şeyhündəki mövqeyine hücum ediblər.

Ancaq bölgədən qaçqınların sayının artması vəziyyəti gərginləşdirir. Hətta 500 min dinc insanın İdlibdə çıxmazı gözlənilir. Türkiyə onları qəbul etməyəcəyini bildirib. Deməli, Avropa yeni miqrant axınına məruz qala bilər. Büttövlükdə belə bir vəziyyət narahatlıq doğurur. Rusiya da suriyalılar arasında nüfuzunu itirmək təhlükəsi ilə qarşılaşmış olur.

Maraqlıdır ki, bütün bunlara yanaşı, Rusiya və Türkiyənin Yaxın Şərqdə təhlükəsizliklə bağlı konkret fikirləri səsləndirilməyib. Bu da bir çox ekspertlərin onların danışıqlarının bir qismının məzmununun açıqlanmadığı haqqında netice çıxarmasına yol açıb. Hər bir halda, prezidentlərin məsələnin bu aspekti ilə bağlı apardıqları müzakirələr maraqlı olardı.

Bu deyilənlər R.T. Ərdoğanın Rusiya səfərinin bir çox cəhətdən əhəmiyyətli olduğunu göstərir. Hər şeydən önce, aydın olur ki, Yaxın Şərqdəki münaqişələri Tür-

kiyəsiz həll etmək mümkün deyil. Rusiya ekspertləri də ifadə edirlər ki, V. Putin Türkiyənin geosiyası maraqlarının təmin edilməsinə etiraz etmir. Məsələn, Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması Kreml normal qarşılıyır. Lakin Moskva istəyir ki, bütövlükdə Suriya ərazisində B. Əsəd nəzəret etsin.

Digər məqəndən ibarətdir ki, Rusiya və Türkiyə İdlibdəki anlaşılmazlığı reğmən, əməkdaşlığı davam etdirəcəklərini nümayiş etdirdilər. Hətta hərbi sferada da-ha da geniş əlaqələrdə maraqlı olduqlarını göstərdilər. Buradan bir mənqıbi nəticə çıxır: bəzi ekspertlərin təqdim etməyə çalışdığı kimi, Türkiyə kimsənin yanında dəyənmir, əksinə, müstəqil regional güc kimi geosiyası mübarizədə ezmə və qətiyyətə iştirak edir. Kənardan belə görünə bilər ki, Ankara gəl ABŞ-a, gəl da Rusiyaya üz tutur. Qətiyyən elə deyil, Ankara hər iki istiqamətdə öz müstəqil sözünü deyir və göstərir ki, o, artıq müstəqil marağa və mövqeyə malik güclü dövlətdir. Belə təessürat var ki, Kreml bunu qəbul etməkdədir.

Bunlarla yanaşı, Türkiyə Prezidentinin səfəri göstərdi ki, Yaxın Şərqdə nüfuz dairələrinin yeni geosiyası bölgüsü uğrunda mübarizə nəinki səngimir, hətta bir səra aspektlərde yeni çalarlar almağa başlayır. Hələlik əsas fiqurlar kimi Amerika, Türkiyə və Rusiya çıxış edirlər. Lakin digər güclü oyunçular da kənar atmaq olmaz. Lazımi anda onlara özlərini göstərəcəklər. Ayrica, İranı bağılı silahlı qruplar İdlibdə indi də döyüşürərlər. Onlar, faktiki olaraq, B. Əsəd ordusunun əsas hissəsini teşkil edirlər.

Nəhayət, Rusiya-Türkiyə münasibətlərinin dinamikası çoxqütbü dönya nizamının yaranması ehtimalının az olmadığını göstərir. İki böyük dövlət bir səra hallarda heyətedicili dərəcədə bir-birini anlaysı. Bu, özlüğündə Avrasiya məkanında maraqlı və perspektivli geosiyası konfiqurasiyanın yaranma ehtimalından xəber verir. Lakin o da unudulmamalıdır ki, geosiyaset risklər və gözlənilməzliliklər doludur!

Hazırda dünya ölkələri arasındadır iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindəndir. Müstəqilliyini bərpa etdikdən sonra yeni sosial-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə integrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib və bu əlaqələrin bir qolu olan turizm sahəsinə görülən işlər təqdirəlayıqdır. Təbii ki, müasir dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri kimi dəyərləndirilir.

Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, turizminin inkişafına da dövlət tərəfində ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatının aparıcı sahəsinə çevirməkdədir. Görülen işlər ölkənin müxtəlif bölgələrində turizmin ferqli növlərinin, sağlamlıq, qış, medəni, işgüzər, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi və turistlərin memnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir. Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyaseti, uğurlu daxili siyaseti nəticəsində, Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə, müasir dünyada turistlərin səyahət seçimi etməsində ən esas göstəricidir.

Xatırladaq ki, Odlar Diyarı kimi səciyyələndirilən ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial vardır. Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi medəniyyət abidələri var. Azərbaycanın ən məşhur turistik əhəmiyyətli Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları, Talış dağları və s. turistlər üçün çox maraqlı məkanlardır.

AZƏRBAYCANDA BÜTÜN DİNLƏRİN VƏ ETNİK QRUPLARIN NÜMAYƏNDƏLƏRİ BİRGƏ YAŞAYIR

Azərbaycanda tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etimə-

Müasir dünyada turistlərin səyahət seçimi Odlar Diyarıdır

Bakı İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşdırıb



da əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Yüksək tolerantlıq ənənələrinin formalaşlığı dünyəvi, çoxmilləti və çoxkonfessiyalı dövlət kimi dünyada yüksək imicə malikdir. Ölkəmizə gələn hər bir kəs burada tolerantlıq mühitinin bir daha şahidinə çevrilir. Bu gün dünyə ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Bəli, bu gün dünyəvi, müasir, dünyaya açıq olan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Bu gün məsələn ölkələri ilə yanaşı, yəhudilərin və xristianların da, ən çox səyahət etdikləri ölkə kimi, Azərbaycanı seçirlər. Əhalisi, əsasən, məsələnlərdən ibarət olan Azərbaycanda əsrlər boyu mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələri sayəsində yəhudi və xristian icmaları həmişə əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan dövlət başçısı daim ölkədə qədim multikultural dəyərlərin, tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, ekstremlizmi və dinlərarası nifratı redd edir.

Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu elverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ile fəxr edir. Çünkü Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Xristian və məsələn icmaları ilə yanaşı yaşayan 30 minlik yəhudi icması isə Azərbaycanda əsrlərdir ki, yaşamaqdadir. Ölkəmizdə mövcud olan vəziyyət və reallıqlar dövlət siyasetinin məntiqi nəticəsidir. Azərbaycanda olan multikulturalizm məktəbi və tolerantlıq bu gün yeni mərhələdədir.

ÖLKƏMİZİN TURİZM İMKANLARININ DÜNYA DÖVLƏTLƏRİNDE TƏQDİMİ DƏ TURİSTLƏRİN ÖLKƏMİZƏ AXININI ARTIRIR

İsrail vətəndaşlarının, 2019-ci ilin yanvar-iyul ayları ərzində, ən çox səfər etdiyi

Nəzakət ƏLƏDDİNQIZI

Ermənistanın bölgələrində sosial gərginlik artır



Ermənistanın bölgələrində sosial gərginlik artır. Hökumətdən narazı insanlar kütləvi aksiyalar keçirirlər. AZƏRTAC xəbər verir ki, hazırda Ermənistanın Tavuş vilayətində gərginlik davam edir. Söyüdən bölgənin sakinləri Ermənistan-Gürcüstan yolunda aksiya keçiriblər. Sakinlər məmər özbaşınalığına etiraz edirlər.

Vilayetin ən böyük

kəndi olan Artçıtin sakinləri də aksiyalara qoşularaq əsas magistrallardakı avtomobilərin hərəkətini dayandırıblar. Bildirilir ki, bir il əvvəl vətəndaşlara müxtəlif vədlər verməkəle hakimiyətə gələn Nikol Paşinyan özü belə problemlərin öhdəsindən gəlməkdə aciz qaldığını etiraf edir. Ermənistan özünün ən ağır, acıncacaq günlərini yaşıyır. Məmur özbaşınalıqları sakinlərin sebrini tarıma çəkib. Aksiya iştirakçıları bəyan ediblər ki, problemlərin artması səbəbindən Tavuş vilayətinin kəndlərinin böyük eksəriyyəti boşalıb. Bölgə əhalisi içməli su və suvarma suyu əldə edə bilmir. Onlar yalnız məisət problemlərini həll etmək üçün suyu maşınlarla alırlar. Sahələr susuzluqdan məhv olur. Aksiya iştirakçıları bəyan ediblər ki, onların telebləri təmin olunmasa, Ermənistan-Gürcüstan dəmir yoluunu bağlayacaqlar. Qeyd edək ki, aksiyani dağıtmak üçün əraziye xeyli sayıda polis cəlb olunub. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

“Vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək”



müraciətlərinin daha operativ və asan şəkildə həll edilmesine, şəffaflığın artırılmasına, gösterilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmənluğunu təmin edilməsinə nail olunacaq.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədilə gələn aydan “ASAN xidmət”in təmin etdiyi məkanda fəaliyyət göstərəcək.”

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova avqustun 29-da keçirilən mətbuat konfransında deyib.

Mətbuat katibinin sözlərinə görə, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda, vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək. Bununla vətəndaş



xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb. Bu barədə məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti “Ynet” ölkənin “Amadeus” şirkətinə istinadən açıqlayıb.

Şirkətin məlumatına görə, Bakı 2018-ci ilə nisbətdə 29% artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşdırıb. İlk 10-luğa, həmçinin, Rusiyanın, Gürcüstanın, Bolqarıstanın, Kiprin və Yunanistanın şəhərləri daxil olub.

Təbii ki, ölkəmizin turizm imkanlarının dünya dövlətlərində təqdimi də turistlərin ölkəmizə axınıni artırır. Bele ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti bu ilin 12-13 fevral tarixlərində Tel-Əvviv şəhərində təşkil olunmuş “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi təmsil edib. İsrail mediası üçün Azərbaycana 2 infotur təşkil edilib ki, bu infoturlarda İsrailin “Laisha”, “Walla!”, “Israel Today”, “Yediot Achronot”, “Passport-Globes”, “Lametayel”, “Mako” kimi tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. İyul ayından başlayaraq, İsrailin 3500 turagentindən ibarət məlumat bazasına Azərbaycan haqqında aylıq elektron bülletenlər göndərilməyə başlanıllıb. Aylıq 1,4 milyon istifadəçi olan və səyahətçilər arasında məşhurluğu ilə tanınan “Lametayel” jurnalında Azərbaycan haqqında geniş məqalə dərc edilib, eyni zamanda, jurnalın sosial şəbəkələrdəki hesablarında ölkəmizin turizm potensialını təbliğ edən video və fotosalar paylaşılıb.

Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40082 nəfər təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə, Azərbaycana 24464 İsrail vətəndaşı səfər edib. Bu gün Azərbaycanda turizmin inkişafı respublikamız xarici vətəndaşların cəlb edilmesi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluluğunun artması və yeni iş yeri açılması baxımından da, səfəridir. Bu isə dövlət siyasetinin prioritət məsələlərindən biridir.

"Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib



Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nəsimi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib.

Rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin nümayəndələri, aqsaqqallar, din xadimləri, dindarlar və gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə DQİDK-nin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fonduunun sifarişi ilə çəkilmüş "Heydər Əliyev: dəyərlərimizin xilaskarı" sənədli filmi nümayiş olunub.

Daha sonra çıxış edən RİH başçısının birinci müavini Güllər Verdiyeva rayondakı dini durum barədə məlumat verib və qeyd edib ki, Nəsimi rayonunda 3 məscid fəaliyyət göstərir. G.Verdiyeva, eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

Dövlət Komitəsinin sədr müavini Səyyavuş Heydərov DQİDK tərəfindən maarifləndirmə məqsədile paytaxtda və bölgelərdə, ardıcıl olaraq, dəyirmi masalar və konfransların keçirildiyini qeyd edərək, vurğulayıb ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd dövlət-din münasibətlərinin, ölkəmizin tole-

rantlıq ənənələrinin, mənəvi dəyərlərinin qorunması və da-ha da inkişaf etdirilməsidir. Sədr müavininin sözlerine görə, radikal dini cərəyanların yayılması cəhdlerinin qarşısının alınması üçün cəmiyyətdə, xüsusilə, gənclər arasında millimənəvi, o cümlədən, dini dəyərlərin təbliği düzgün aparılmalıdır.

Dövlətin dinə qayğıından da bəhs edən S.Heydərov deyib ki, əsası Ulu Öndər Heydər

Əliyev tərəfindən qoyulan mənəvi dəyərlərimizə dövlət qayğısı siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Din xadimlərinə maddi dəstəyin verilməsi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən ibadət yerlərinin tikintisi və əsaslı təmiri ölkə rəhbərliyinin dincə və dindarlar qayğısının bariz nümunəsidir" deyə sədr müavini eləvə edib.

S.Heydərov bildirib ki, ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışı baxımından, dünyaya nümunədir. Bəzi dairələr tərəfindən respublikamızda ictimai-siyasi və dini sabitliyin pozulmasına, eləcə də, yad dini ideologiyaların ölkəmizə ixrac edilməsinə müəyyən cəhdlerin edildiyini diqqətə çatdırın natiq bu kimi mənfi halların qarşısının qətiyyətlə alındığını söyləyib.

Natiq xurafat, dini ekstremizm və radikalizmə mübarizədə dini icmaları, din xadimlərini fəal olmağa çağırıb və eyni zamanda, qarşıdan gelən Məhərrəm ayı ilə əlaqədar tövsiyələrini verib.

Rəfiqə KAMALQIZI

Aytən Mustafayeva: Paşinyanın açıqlamaları sayıqlamadan başqa bir şey deyil



S on vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm açıqlamaları ilə özünü gülünc vəziyyətinə qoyub. Onun avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistandır, vəssalam" açıqlaması və Ermənistanla Dağılıq Qarabağın birləşdirilməsini nəzərdə tutan "miatusum" ifadesi sayıqlamadan başqa bir şey deyil. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva söyləyib.

Aytən Mustafayeva vurğulayıb ki, Paşinyanın Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqışının hər vəchle sülh yolu ilə həllinə mane olmağa çalışır. Özünü qeyri-adəkət aparan Paşinyan ağılsız bəyanatları ilə saysız-hesabsız vədlər verdiyi erməni xalqına da xəyanət edir.

Deputat qeyd edib ki, Ermənistanın baş nazirinin bəyanatları Azərbaycanı adekvat adımlar atmağa məcbur edir. Azərbaycan dövləti heç kimdən çəkinmir. Sadəcə, Azərbaycan təcavüzkar Ermənistandan fərqli olaraq sülhü, humanizmi dəstəkləyir, qan tökülməsini, insanların tələf olmasına istəmir, regionda sülhə, sabitliyə, əmin-amanlıqla nail olmağa çalışır. Ermənistan rəhbərliyi öz işgalçılıq siyasetini davam etdirək tez-tez çıxışlarında Qarabağ icması ilə bağlı məntiqə uyğun olmayan çıxışlar edir. Vaxtilə Qarabağda təkcə azərbaycanlılar deyil, digər millətlərin və xalqların nümayəndələri de yaşayırlar. Azərbaycan işgalçi Ermənistandan fərqli olaraq müxtəlif xalqların yaşadığı multikultural olduğunu bütün dünyada bilir.

Münaqışının nizama salınmasında Azərbaycanın mövqeyinin birmənalı olduğunu diq-qətə çatdırın Aytən Mustafayeva Dağılıq Qarabağın tarixən Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz hissəsi olduğunu bildirib. Bu səbəbdən Azərbaycan beynəlxalq səviyyədə tənmiş sərhədləri daxilində ərazi bütövüyünün bərpa edilməsini, etnik temizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayitmasını tələb edir. Prezident İlham Əliyev bütün dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən geri çekilməyəcək. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işgal altında olan torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Xalqımız inanır ki, haqq-ədalət öz yerini tapacaq və Azərbaycanın əzəli və əbədi torpaqları iş-galdan azad ediləcək. Buna heç bir qüvvə mane ola bilməz.

"Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanındı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə dünən "Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda konfrans keçirilib.



QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərəset Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə demokratik proseslərin inkişafında QHT-lərin rolunun daha da genişləndirilməsi üçün hərəkəflə tədbirlərin həyata keçirildiyini bildirib. Mövzunun əhəmiyyətinə toxunan F.Qurbanov təmsil etdiyi qurumla DQİDK arasında birgə fəaliyyət haqqında imzalanan protokol əsasən, icra edilən layihələrin dini radikalizmə qarşı mübarizəyə, milli-mənəvi dəyərlərin təbliğinə öz töhfəni verdiyini vurğulayıb.

DQİDK yanında ictimai Şuranın sədri, Konstitusiya Araşdırıcılar Fonduun rəhbəri Əliməmməd Nuriyev, "Din və Demokratiya Mərkəzi" ictimai birliyinin sədri Nəriman Qasimoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdürü Rəşad İlyasov, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxışlarında cəmiyyətdə radikallığa şərait yaranan halların aradan qaldırılması istiqamətində müvafiq qurumlar arasında koordinasiya şurasının yaradılması və bu prosesə internet medianın cəlb edilmesi, eləcə də, layihələrin daha uzun müddəti olması barədə fikirlər səsləndiriblər.

Müzakirələrlə davam edən konfrans zamanı dini qurumların vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırmasının vacibliyinə toxunulub və faydalı təkliflər irəli sürüllüb.

Zümrüd BAYRAMOVA

Əcnəbi tələbələrin Azərbaycanın cəbhəboyu bölgələrinə səfəri təşkil olunub

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 9 bölkədən 16 əcnəbi tələbənin Azərbaycanın müharibədən zərər çəkmiş Tərəf bölgəsinə səfərini təşkil edib. BAMF-dan AZƏRTAC-a bildiriblər, səfər çərçivəsində tələbələr Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqışəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb, cəbhə bölgələrindəki əqçin və məcburi köçkünlərin həyat şəraitini ilə tanış olublar.

Tələbələr AIESEC beynəlxalq təşkilatının dəstəklədiyi könülli programı çərçivəsində Azərbaycana gəliblər. Altı həftə ərzində onlar gender bərabərliyi və ekosistemin qorunması problemlərini əhatə edən iki sosial layihədə iştirak ediblər. Bəzi ictimai iclaslar BAMF və AIESEC tərəfindən birlikdə Fondu ofisində keçirilib.

Fondu əsas iş fəaliyyəti ilə daha yaxından tanış olmaq və cəbhə bölgələrində məcburi köçkünlərin həyatını görmək üçün İtaliya, Portuqaliya, Serbiya, Ukrayna, Türkiyə, Rusiya, Avstriya, Litva və Almaniyadan olan tələbələr Fondu prezidenti Umud Mirzəyevin təşəbbüsü və dəstəyi ilə Tərəf səfərinə qoşulmaq istəklərini bildiriblər.

Tərəf Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbələrə bölgədə həyata keçirilən sosial-iqtisadi proqramları və infrastrukturun inkişafı barədə məlumat verilib. O, Tərəfə qəçqin və məcburi köçkünlərə yardım məqsədile hökumət tərəfindən dəsteklənən həzirkı layihələrdən danışıb. Qonaqlara Sərsəng su anbarının Ermənistan silahlı qüvvələri tərəfindən nəzarətə götürülməsi və Tərəf çayının bağlanması, çayın partlayıcı maddələrin tullantıları ilə çirkənləndirilməsi nəticəsində əkin sahələrinin suvarılması yaranan problemlər barədə məlumat verilib.

Tələbələr 1978-ci ildə ermənilərin İrandan Qarabağa köçmələrinin 150 illiyini qeyd etmək üçün Şıxarx kəndində ucaltdıqları "Maraga 150" abidəsi ilə də tanış olublar. Onlar, həmçinin cəbhəboyu kəndlərin sakinləri ilə görüşmək üçün Həsənqaya kəndinə gediblər. Azərbaycanın cəbhəboyu bölgələrinə səfər əcnəbi tələbələrdə zəngin təsəssürat yaradıb. Səfər çərçivəsində tələbələr BAMF-in Tərəfdəki regional nümayəndəliyinə baş çəkiblər və burada BAMF və UNICEF-in heyata keçirdiyi AYAP proqramının azyaşlı üzvləri ilə görüşüblər.



Azərbaycanda agrar sektorun inkişafına dövlət səviyyəsində ciddi dəstək göstərilir

*Milli Məclisin Agrar siyaset komitəsinin üzvü
Tahir Süleymanovun yap.org.az-a müsahibəsi*

- Tahir müəllim, ölkəmizdə agrar sahənin inkişafı hər zaman dövlətin diqqətindədir. Kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?

- Son illərdə Azərbaycanda agrar sektorun inkişafına dövlət səviyyəsində ciddi dəstək göstərilir ki, bu da təsadüfi deyil. Respublikamızda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar mövcuddur. Agrar sektorda aktivliyin artırılması regionlarda yaşayan insanların məşğullüğünün təmin olunmasına, onların gelirlərinin artmasına yeni imkanlar açır ki, bu da ciddi sosial əhəmiyyət daşıyan məsələdir.

Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq məqsədilə fermerlərə göstərilən dövlət qayğısı həm daha səmərəli və əvvələn hüquqi mexanizmlərin yaradılmasını, institutional sferanı, həm də torpaq mülkiyyətçilərinə praktiki müstəvidə dəstək tədbirlərinin genişləndirilməsini əhatə edir.

Prezident İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar əsasında kənd təsərrüfatında ciddi struktur islahatları aparılıb, funksional baxımdan fermerlərə daha yaxın olan strukturlar formalasdırılıb, bölgələrdə Agrar Konülliüllər Hərəkatı genişləndirilib. Ölkədə Elektron Kənd Təsərrüfatı İformasiya Sisteminin yaradılması və bu sistemin əhatə dairəsinin genişləndirilməsi təqdirdən hələdir. Bütün ölkə üzrə bu proses intensiv şəkildə genişlənir. Hazırda 300 minden çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib. Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələrinin esasında Dövlət Agrar inkişaf mərkəzlerinin yaradılması böyük əhəmiyyət daşıyır. Mərkəzlərde "vahid pəncərə" prinsipinə uyğun olaraq, fermerlər 70-ə yaxın xidmət göstərilir. Lizing fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalasılıb. Nəticədə texnikanın qiymətində təxminən 30 faiz ucuzaşma baş verib. Fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və əvvəklili təmin etmek məqsədilə öten il Aqrar Kredit və Inkişaf Agentliyi yaradılıb.

Prezident İlham Əliyev ölkəmizdə fermerlərə hərəkətli dəstək göstərilməsindən, o cümlədən də texnika və gübə təminatının yüksək səviyyəyə çatdırılmasından məmənluğunu bildirək vurğulayıb: "Fermerlərə əlavə güzəştler edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayıda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbətə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycan-



da azot gübəsi zavodu da fəaliyyət göstərir. Yəni, xaricdən azot gübəsinin alınmasına ehtiyac qalmır. Pivot tripli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni, bu sahədə biz özümüzü təmin etmək üçün, əlbətə ki, çox ciddi addımlar atıraq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr elde edilecek".

Öz növbəsində hərtərəfli dövlət qayğısı fermerləri ruhlandıır və agrar sektorda istehsalın artmasına müsbət təsir göstərir. 2019-cu ilin birinci yarısında agrar sektorda istehsal rekord səviyyədə artıb. Müxtəlif istiqamətlə addımlar kənd təsərrüfatında canlanmaya getirib çıxarıb.

- 2019-cu ilin birinci yarısında kənd təsərrüfatında ciddi artımın baş verməsi bu sahənin inkişafına dövlət qayğısının bariz göstəricisidir...

- Bəli, bu ilin altı ayı ərzində kənd təsərrüfatında 13 faizlik artım qeydə alınıb. Agrar sektorda istehsal həcmərinin əhəmiyyəti dərəcədə artmasını rəqəmlər də təsdiqləyir. Cari ilin birinci yarısında agrar sektorun Ümumi Daxili Məhsulda payı 5,6 %-ə çatıb. Öten ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədə kartof istehsalı 10,3%, tərəvez istehsalı 13,8%, meye və giləmeye istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 675,1 min ton tərəvez, 125,2 min ton meye və giləmeye, 54,8 min ton bostan məhsulları istehsal olunub. 2019-cu ilin ilk yarısında ölkədə həyvan-darlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkide et istehsalı 3%, süd istehsalı 2%, yumurta istehsalı 4,5%, yun istehsalı 0,8% artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkide et, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.

Cari təsərrüfat ilində respublikamızda 1 milyon 12 min hektarda taxıl ekini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa ekini təşkil edib. Həyata keçirilən operativ tədbirlər nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq

da əvvəlki illərlə müqayisədə daha yüksəkdir. İlkən məlumatə görə, cari ildə ölkədə taxıl istehsalı 40 % artıb. Prezident İlham Əliyev əminliyini ifade edərək bildirib ki, kənd təsərrüfatının dayanıqlı inkişafı bundan sonra da təmin ediləcək: "Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beşəliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmet göstərəcək".

- Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu barədə nə deyə bilərsiniz?

- Qeyd edim ki, 2019-cu ilin 6 ayı ərzində ölkədən 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi öten ilin müvafiq dövründə nəzərən 27,9% artıb. Öten ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədə meyvə ixracı 42,2% artıb.

Azərbaycanda agrar sektorun inkişafını şərtləndirən amillərdən biri ölkəmizin böyük istehlak bazarları ilə əhətə olunması ilə bağlıdır. Bu bazarlarda ölkəmizdə yetişdirilən keyfiyyətli, ekoloji cəhətdən təmiz meyvə və tərəvəz yaxşı tanınır və xarici istehlakçılar öz ənənələrinə sadiq qalaraq bu məhsulları məmənənliyətlə alırlar. Yeni şəraitdə qeyri-neft iqtisadiyyatının üstün inkişafını qarşıya məqsəd qoyan respublikamız xarici bazarlara daha böyük həcmliyətde yüksək rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı məhsulları çıxartmaqla özünün valyuta daxil olmalarını artırmaq niyyətindədir.

Yeri gəlmışkən, son vaxtlar-dək respublikamızda yetişdirilən keyfiyyətli kənd təsərrüfatı məhsulları əsasən yaxın xarici bazarlara göndərilirdi. Prezident İlham Əliyev qarşıya ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı mü hüümətə qoyub. Dövlət başçısının tapşırıqları əsasında uzaq xarici ölkələrdə məhsullarımızın təbliği və tanıtılması istiqamətində müxtəlif səpkili tədbirlər görülür, logistik mərkəzlər, ticarət evləri yaradılır. Cari ilin əvvəlindən beri respublikamızın bölgələrində yetişdirilən müxtəlif adda məhsullar bir neçə nüfuzlu beynəlxalq sərgidə uğurla nümayiş etdirilir. Həmin sərgilərdə Azərbaycan şirkətləri məhsullarımızın ixracına dair çoxsaylı müqavilələr bağlayıblar. Ümumiyyətlə, ölkəmizdə agrar sektorda istehsal artıraq xarici bazarlara da daha böyük həcmliyətde məhsul göndərilir.

Daşkəsəndə tələbə adını qazanan məzunlarla görüş keçirilib

Dünən Daşkəsən rayon icra hakimiyyətində respublikanın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunaraq, tələbə adını qazanan rayon gəncləri ilə görüş keçirilib.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev, rayon icra hakimiyyətinin məsul işçiləri, təhsil şöbəsinin əməkdaşları, məzunlar, müəllimlər, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.



Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Görüşdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev çıxış edərək, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında müvəffeqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunları, onların valideynlərini və rayonun bütün təhsil ictmayıyyətini təbrik edib. Ə. Abiyev Azərbaycan təhsilinin bugünkü inkişafında Ümummilli Lider Heydər Əliyev tərefindən aparılan uzaqqoren və məqsədönlü siyasetindən, bu siyasetin layiqli davamçısı Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə təhsil sahəsində gördükleri işlərdən danışib: "Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyət qaydılarından sonra da ölkəmizdə elmin və təhsilin inkişafını hesablanan böyük işlər görüb. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlər dərsliklərin pulsuz verilməsi yenidən reallaşdırıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ildə çoxalıb. Hər il ən yüksək bal toplayan gənclərə xüsusi Prezident təqaüdü, istedadlı gənclər fəxri təqaüdlərin verilməsi də təhsilə qayğıdır. Həmin siyaset bu gün Prezident İlham Əliyev tərefindən müasir dövrün tələblərinə uyğun yüksək səviyyədə davam etdirilir".

Rayon rəhbəri onu da vurgulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə ölkəmizdə təhsil sahəsinə böyük diqqət və qayğı gösterir: "Bele ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə respublikamızın təhsil sahəsində "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələri uğurla həyata keçirilir. Qeyd olunmalıdır ki, bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasetinin həyata keçirilməsinə dəstək göstərməkdir. Bunun nəticəsi olaraq, Azərbaycanın müxtəlif regionlarında yüzlərlə təhsil müəssisəsi inşa olunub və ya yenidən qurulub".

Ə. Abiyev, respublikanın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da təhsil sahəsində böyük işlərin görüldüünü qeyd edib: "Tekcə son 8 ilde Quşçu, Mollaşəhəli, Muşavaq, Bayan, Əmirvar-Əhməddli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən 6 ümumtəhsil məktəbinin tikilib istifadəye verilməsi, 7 modul tipli məktəbin quraşdırılması, bir çox təhsil müəssisəsinin əsası və cari təmir edilməsi buna əyani səbətdür. Rayonumuzda tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin əməkhaqlarının artırılması, ixtisaslı müəllimlərin təyinatla rayonumuza gəlməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi daha geniş miqyas almışdır. Bunun da nəticəsində, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan məzunlarımıza sayı ildən-ildə artırı-

Rayonumuzda təhsilin inkişafı üçün atanın bütün addımlar ölkə Prezidentinin biz daşkəsənilərin bu gününə, sabahına ali diqqət və qayğısının göstəricisidir. Daşkəsən rayonunda təhsilin inkişafına hər zaman göstərdikləri diqqət və qayğıya görə, ölkə Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnədarlığımızı bildiririk".

Bu il məzunlarımızdan 88 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunduğunu deyən rayon rəhbəri qeyd edib ki, bu göstərici öten illərlə müqayisədə çox yüksəkdir.

Tədbirdə rayon təhsil şöbəsinin müdürü Zaur Məmmədov, i.Nəsimi adına 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Səbincə Məmmədova, tələbə adını qazanmış məzunlardan Röyal Hüseynov, Nigar Abbasova və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnədarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkilib.

R.KAMALQIZI

Mübariz Əhmədoğlu: "Uti-positites barədə Paşinyan üçün likbez"



Həmişə olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan səfirlərinin toplantısında bir daha özünün savadsız olduğunu nümayiş etdirdi". Bunu KİV-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin mənşəyi barədə indi çox az adamın bilməsi N.Paşinyana qəribə gəlir və diplomatlarını Dağlıq Qarabağ münaqişəsinin ilkin mənşeyinin izahını verməyə təhrik edir: "N.Paşinyan düz deyir, doğrudan da, Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq aləmin, o cümlədən, savadlı Ermənistan diplomatlarının və ekspertlərinin mövqeyində dəyişiklik var. Bunun iki səbəbi var: Birinci, Azərbaycanın gördüyü işlər nəticəsində, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumatlandırma işləri öz nəticəsini göstərir. İkinci, Ermənistan diplomatları artıq beynəlxalq ictimaiyyəti aldatmaqdan usanıblar və təxmini, 5-6 ildir ki, aktiv mübarizədən çəkiniblər. "Azərbaycan SSR, SSRİ-nin tərkibindən çıxdığı kimi, Dağlıq Qarabağ da Azərbaycan SSR-nin tərkibindən çıxb" tezisi çox savadsız, heç bir hüquqi, politoloji əsası olmayan tezisdır. Paşinyan, ümumi savad səviyyəsi aşağı olan şəxsdir, əger beyin qırışlarının sayını artırı bilsə, indi bizim dediklerimizi başa düşəcək və ehtiyac olsa, universal ensiklopediyalardan bu barədə məlumat toplaya bilər.

SSRİ dağlırlar, qərə qəbul edildi ki, SSRİ-nin tərkibində olan respublikalar üçün beynəlxalq praktikada bu vaxta qədər özünü göstərmiş "uti-positites" prinsipindən istifadə olunsun. Yəni neyin varsa, elə o da varındır. Başqa sözə, SSRİ respublikaları hansı ərazi ilə SSRİ-nin tərkibində çıxılarsa, eynilə o ərazi ilə de BMT-nin üzvü oldular. SSRİ-nin dağılmamasına hökm verən Belovej meşəsində sonuncu qəbul edilən qərarda da, göstərilirdi ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyırlar. Yeni SSRİ dağlırla tərkibində, olan müttəfiq respublikalar ərazi bütövlüyünü bir daha tanıdlar. Paşinyan savadsızdır, amma düşünməsin ki, bütün beynəlxalq aləmdəkələr də savadsızdır.

Politoloq onu da vurğulayıb ki, Paşinyanın yadına onu da salaq ki, SSRİ mövcud olduğu dövrde - 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibindən çıxb, Ermənistan SSR-in tərkibinə birləşməklə bağlı qərə qəbul etmişdi: "6 ay sonra Ermənistan SSR ali soveti bu qərara müsbət münasibət bildirmişdi. SSRİ Ali Soveti isə bu qərari leğv etdi. Paşinyan məlumatlaşın ki, SSRİ dövründə Dağlıq Qarabağın ayrılmışla bağlı cəhdələri nəticə verməmişdi. Paşinyan və onun ətrafindakılar da gec-tez yorulacaqlar. Bu zaman artıq erməni xalqı onlardan da çox yorulacaqdır".

R.HÜSEYNOVA

Avqustun 30-da havanın temperaturu enəcək, yağış yağacaq



Azərbaycanda avqustun 30-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən AZERTAC-a verilən məlumatə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mələyim şimal-şərqi küləyi əsəcək. Havanın temperaturu gecə Abşeron yarımadasında 19-22°, gündüz 23-26° isti, Bakıda gecə 19-21°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr cəvə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron əmərliliklərində mələyim şimal-şərqi küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal əmərliliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zügülbula 23-24°, cənub əmərliliklərində - Türkan, Hövşan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşek çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərqi küləyi əsəcək,

lu düşəcəyi ehtimalı var. Şərqi küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 30-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteoəsas insanlar üçün əsasən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində gün ərzində şimşek çaxacağı, yağış yağacağı gözlənilir. Şərqi küləyi əsəcək, şimşek çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 27-32° isti olacaq.

Yuxarı Qarabağ: Xankendi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kelbəcər, Daşkəsen, Gədəbəy rayonlarının bəzi yerlərində gün ərzində şimşek çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərqi küləyi əsəcək, arabir sürelənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.

Paşinyanın məmuru onun sözünü necə yalanladı?

Və ya baş nazir birini deyir, iqtisadiyyat naziri başqasını

Ermənistanda siyasi hakimiyyət dəyişikliyindən sonra carəyan edən və bir-birini tez-tez dəyişən ictimai-siyasi hadisələr, artıq belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, "məxməri inqilab" faktoru heç də inkişaf reallığını eks etdirmir, əskinə, bu "inqilab" ölkəni daha acınacaqlı vəziyyətə doğru sürük-ləməkdə davam edir.

Baş nazir Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan arttığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələn, vayla gedər" misalını xatırladaraq, ölkədə ondan narazı olanların sayının durmadan artlığı sınaqlını verməkdədirler. Ancaq bütün bunlara baxmayaraq, Nikol Paşinyanın istər daxili, istər xarici siyasetində buraxdıği ardıcıl səhvələr onun başının üzərindəki qara buludların sayını çoxaldır. Əbəs deyil ki, artıq bir sira erməni politoloqları, siyaset və iqtisadiyyat üzrə ekspertlər baş nazirə "hayla gələ

30 avqust 2019-cu il

“Əli Kərimli “siyasi mühacir” alverindən pul qazanır”

Müslifetdaxili çəkişmələrin və qarşidurmaların əsas təxribat maşını olan AXCP sədri Əli Kərimli cəmiyyətin diqqət mərkəzinə çevrilmək üçün məkrli planların icraçısı rolunda çıxış etməklə, xalqa və dövlətə qarşı düşmən kəsildiyini nümayiş etdirməkdədir. Növbəti dəfə “Osmanqızı” internet televiziyasına açıqlama verən Ə.Kərimli bildirib ki, onlar mitinqlər keçirsələr də, nəticə əldə edə bilmirlər. Sual yaranır, Ə. Kərimlinin bu etirafından sonra növbəti mitinq keçirmək arzusu ilə çıxış etməsi nə dərəcədə düzdür? Söhbət etdiyimiz müsahiblərimiz Ə.Kərimli və digərləri boşboğazlardan ibarət yiğnaq olundularını başa düşdüklərindən, aksiyalar keçirməklə hədəflərinə çata bilməyəcəklərini anlaşıqlarını qeyd ediblər.

“Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov: Əli Kərimlini şərəfini və ləyaqətini qəpik-quruşa satan işbaz hesab etmək olar”

- Axır ki, Əli Kərimli başa düşdü ki, xalq onu istemir və destekləmir. Ümumiyyətlə, AXCP, “Milli Şura” və Müsavatın keçirdiyi yersiz mitinqlər heç kəsə lazımdır. Demək olar ki, radikal müxalifet düşərgəsini təmsil edən şəxsler bu güne qədər çoxsaylı mitinqlər keçirib, amma bu mitinqlərin heç bir nəticəsi olmayıb. Demək olar ki, adları çəkilən bu şəxsler mini-aksiyalar keçirməklə, məqsədləri diqqət mərkəzine əvvələndirir. Təbii ki, sifarişlər xarici maraqlı dairələrdən gəlir. Bu baxımdan, onu şərəfini və ləyaqətini qəpik-quruşa satan işbaz hesab etmək olar. Mitinqlərin sayını artırılsalar da, nəticə əldə edə bilməyəcəklər. Bunu özləri də dərək edirlər. Çünkü bir o qədər ağılsız və düşünsəcəz deyillər. Ona görə də, Ə.Kərimli açıq şəkildə etiraf edər ki, onlar mitinq keçirib, nəticə əldə edə bilmirlər. Özüne hörmət edən partiya sədri olsa idi, Ə.Kərimli partiya sədrliliyindən və siyasetdən gedərdi. Görünür, o özüne dəyer vermək imkanından məhrum olunub. Bununla belə, müxalifet təmsilciliyi çox gözəl başa düşürlər ki, nə etmələrindən asılı olmayaraq onlar heç ne əldə edə bilməyəcəklər. Çünkü müxalifetin xalq tərəfindən heç bir destəyi yoxdur.

ADIIM-in sədri, Avrasiya IA-nın baş redaktoru Cavid Şahverdiyev: “Dünya yeniləşsə də, Əli Kərimlinin psixologiyası və təfəkkürü dəyişməyib”

- 25 ildir radikal müxalifətin Azərbaycanda keçirdiyi mitinq və etiraz aksiyaların onlara utanc getirdiyi göz qabağındadır. İş o yerə çatıb ki, hər mitinqdə biabırçılıq və rüsvayçılıqla üzləşən radikal müxalifet düşərgəsinin “liderləri” elə vaxtilə onlara bir sıradə addımlayan, bu gün Azərbaycandan qayıb Avropaya sığınan qüvvələr tərəfindən de gülüş hədəfincə əvvəllər. 25 ildir, bu insanlar ictimaiyyətin, herdən de grant alıqları Avropanın qınaq və gülüş obyektiyinə əvvəllər. Artıq onlarda abır və heya da qalmayıb. Az da olsa qalsayıdı, abırlarına bükülüb utanmışlardır. Mitinq eyforiyasına qapılan Əli Kərimli utanmadan yenidən mitinq keçirmək istəyindədir. Əli ABŞ-da, Avropada olan ermənipərest qüvvələrin etəyində olan Kərimli bir yandan həmkarı Osmanqızının “sahibi” olduğu internet televiziyası kanalında keçirdikləri mitinqlərin nəticəsi olmadığını etiraf edir, digər tərəfdən isə, yenidən mitinq keçirmək istəyini dile getirir. Nədən radikal kolların keçirdikləri mitinqlərin nəticəsi olmur? Nədən xalq onların arxasında getmir, ideyalarını, təkliflərini, sözlərini tutmur? Bu 25 ilə, azımdan, 25 min dəfə mitinq və aksiyalar keçiriblər, hər biri de rüsvayçılıqla nəticələnib. Keçirdikləri və ya təxribat xarakterli keçirmək istədikləri aksiyaların heç biri Əli Kərimli və onun ətrafını xalqa bir addım belə yaxınlaşdırmadı, əksinə, daha da uzaqlaşdırıldı. Radikal kolların keçirdikləri hər bir aksiyanın təhlükəsizliyi hakimiyət tərəfindən qorunur. Onlara yer, tribuna verilir, insanların mitinqdə sərbəst və manəsiz iştirakına şərait yaradılır. Avropada Ə.Kərimli kimi insanları qəbul etməsələr də, bu, Azərbaycanda söz azadlığının və fikir rüluçarızının qorunduğunun göstəricisidir. Mitinqlərin rüsvayçılıqla və biabırçılıqla nəticələndiyinin günahını başqa yerde axtarmaq lazımdır. Dünya yeniləşir, dəyişir, bütün sahələrdə islahatlar aparılır, inkişaf gedir, günün reallığına uyğun addımlar atılır, amma Ə.Kərimlinin psixologiyası və təfəkkürü dəyişməyib, öten əsrin 90-ci illərində necə idisə, bu gün də elə qalıb. 25 ildir yerində addımlayır, təqnid edilir, qinanılır, söylür, gülüş hədəfincə əvvəllər, ağır və keşkin formada ittihamlanır, hər gün ölüb-dirilir... Öz siyasi ambisiyalarının girovuna əvvəllər, orada boğulan Ə.Kərimli üçün milli məfkü-

rə anlayışı yoxdur. Onun keçirdiyi və bundan sonra keçirmək istədiyi mitinqlərde əsas möqsəd Azerbaycan hakimiyyətini təqnid etmek və insanları dövlət və dövlətçiliyimizə qarşı qaldırmağa səsləmekdir. Uzağa getmeyək, bu şəxs Xocalı soyqırımının 27-ci ildönümü gündündə, bir daha öz xisətini ortaya qoydu. 20 Yanvar - Ümumxalq Hüzn Günündə olduğu kimi, bu dəfə də, o, ümumxalq yürütüşünün iştirakçılara qoşulmadan, özünün çizdiği marşrut üzrə 5-10 nəfərlə Xocalı abidəsine doğru hərəkət etməyə cəhd etdi. Sosial şəbəkələrdə, Avropada, okeanın o təyində əlləri ermənipərest qüvvələrin etəklerində olan radikal kolların “sahibi” olduqları mediada vətəndən, xalqdan, dövlətdən danışsalar da, əməllərində yalnız şəxsi ambisiyalarla xidmet görür. Hər yetişmiş ildə “X” gününü gözləyen Ə.Kərimli 300-500 adamı başına yığaraq, mitinq keçirməklə Avropadan aldığı, “siyasi mühacir” alverindən qazandığı pulla kef ekir. O qazanır - ermənipərest qüvvələrinin, anti-Azerbaycan mövqeli tərəflərinin mükafatını. Alandanlanlar, uduzanlar isə mitinqə gələn Kərimlinin siyasi ambisiyalarının gironuna əvvəllər qurbanlar olur.

“QHT.az” saytının rəhbəri, “İnformasiya Təşəbbüslerinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə: “Xalq müxalifətin satqın və xəyanətkar mövqeyə malik olduğunu bilsən”

- Əli Kərimli bir dəfə yox, dəfələrlə özü etiraf edib ki, bizim keçirdiyimiz mitinqlərə heç kəs gəlmir. Burda sual meydana çıxır ki, yaxşı, sizin keçirdiyiniz mitinqlərə niye heç kəs gəlmir? Əger xalq sizin dəstəkleyirdi, onda sizin keçirdiyiniz mitinqlərə də gəldər. Deməli, xalq sizin dəstəklemir ki, bu mitinqlərə də gelmir. Dağıdıcı müxalif ünsürlər çox yaxşı bilirlər ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Çünkü xalq müxalifətin satqın və xəyanətkar mövqeyə malik olduğunu bilir. Nəticəsi olmayan mitinqlərə görə, Ə.Kərimli cəmiyyət tərəfindən qəbul edilmədiyi və rədd edildiyini niye başa düşmür? Onda əlaqədər olsa id, siyasetdən gedərdi. Getmirsə, deməli, o, müstəqil deyil və idare olunandır. Bir sözə, onlar özlərini xaricdə olan qüvvələrə reklam etməkdən ötrü heç bir mənası olmayan mitinqlər keçirmək isteyinə düşürlər. Yaxşı olardı ki, onlar bu cür anomral hərəkətlərindən el çəksinlər.

GÜLYANƏ

İranda iki terrorçu məhv edilib

Iranın Qərbi Azərbaycan vilayətində keçirilən əməliyyat nəticəsində iki terrorçu məhv edilib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) yaydığı açıqlamada deyilir. Açıqlamada bildirilib ki, Sepahın əsgəri Xalid Şəvan qətlə yetirildikdən sonra bu regionda əməliyyat keçirilib. Əməliyyat zamanı terrorçular müəyyən olunub və məhv edilib. Araşdırma nəticəsində məlum olub ki, Sepah əsgərinə kurd terrorçuları hücum edərək onu qətlə yetiriblər. Açıqlamada deyilir ki, Sepah araşdırımı davam etdirir. Artıq terrorçularla əlaqədə olan bir neçə nəfər həbs edilib.

“REAL”-dan “Milli Şura”ya “susun” tələbi

Azər Qasımlı: “Hərənin öz səviyyəsi var”

Gələn il keçiriləcəyi gözlənilən parlament seçkiləri ərəfəsində, ənənəvi düşərgədə yenidən qarşidurmalar, qarşılıqlı ittihamlar və ziddiyətlər yaşanmağa başlayıb. Belə ki, onların bəziləri seçkiləri boykot edəcəklərini bəri başdan iddia etsələr də, digərləri seçki marafonuna qatılıraq, seçmək və seçilmək hüquqlarından istifadə edəcəklərini bildirirlər. Əsasən, AXCP-“Milli Şura” cütlüyü, hər zamanki kimi, seçkilərə qatılmaq ətrafında neqativ düşüncələrini ortaya qoymaqla, əksəfikirdə olan siyasi təşkilatları cürümüş və pas atmış “hakimiyyətə işləyir-sən” ittiham-larına məruz qoyurlar. Həmin təşkilatlardan biri də “REAL” partiyasıdır.



İlqar Məmmədovu təhqir edən AXCP və “Milli Şura” cütlüyünün məqsədi nədir?

Məsələ ondadır ki, “REAL” sədri İlqar Məmmədov seçkilər ərəfəsində heç bir koalisiyaya, birliliklərə, bloklara qoşulmayacaqlarını bəyan edib və seçkilərə təkbaşına gedəcəklərini açıqlayıb. Onun bu fikri isə, ilk növbədə, Əli Kərimli-Cəmil Həsənli cütlüyünü qıcıqlandırıb. Xüsusilə, “Milli Şura” adından çıxış edən və bu qurumu idarə edən Ə.Kərimli sosial şəbəkələrdəki trolları vəsitsi ilə “REAL” sədri İ.Məmmədova qarşı aşkar hücumlara start verib. Hətta “Milli Şura” və AXCP-nin funksionerləri belə, trollara qoşularaq, İ.Məmmədovu və ətrafindən on kobud şəkildə təhqirlərə məruz qoyur, onları “satqın”, “xəyanətkar” adlandırbıb müxalifətçi hesab etməklərini yazarlar. Məsələ həm də ondadır ki, Ə.Kərimli-C.Həsənli cütlüyünün trolları “liderlərindən” alıqları tapşırıqlara görə, iddia edirlər ki, guya “REAL” sədri İ.Məmmədov bir neçə deputat kursusunda əvəzində, hakimiyyətə razılığa gelib (?!-R.R.) və s. Bunun belə olmadığıni siyasi savadı olmayan en adı şəxs də yaxşı bilir və dərk edir ki, güclü iqtidarı seckilərdə hər hansı digər dəstəyə ehtiyacı-filani olmayıb və bundan sonra da olmayacağıq.

“REAL” funksioneri: “Çıxarıb bir arayış göstərməliyəm ki, kiməsə satılmışam, yaxud da satılmamışam?”

Baş verənləre isə, “REAL”-in aparıcı funksioneri Azər Qasımlı tərəfindən maraqdoğurucu reaksiya gelib. Məlumatla görə, adıçəkilən partiyanın sədri onlara qarşı ünvanlanan təhqir və ittihamlara eyni tərzdə cavab verməyib, əskinə, AXCP və “Milli Şura”nın seviyyəsinə düşmək istəmədiyi mətbuatı açıqlamasında bildirilir. “Açıqlı, bu tipli mövzularda heç zaman danışmamışam. İndi de bu düşünəcəyəm” deyən A.Qasımlı əlavə edib ki, siyasetdə, həyatda kim öndədirse, onu söyülər, gözden salmağa çalışırlar, təqnid edirlər: “Görünən odur ki, bundan sonra da, belə olacaq. Azərbaycanın yaxın tarixində bunun belə olacağını görmək mümkün deyil. Yalnız bunları deye bilərem”.

“REAL” funksioneri, bu ifadəsi ilə demək, istəyib ki, əgər AXCP-“Milli Şura” cütlüyü onları söyüb-təhqir edirlərse, demək onları özlərindən güclü hesab edirlər. A.Qasımlı söyüslərə cavab verməməklərini, həm də bu cür əlaqələndirib: “Buna heç bir cavabımız yoxdur. Çünkü hərənin öz səviyyəsi var və buna uyğun da davranışır. Yenə deyirəm, kim öndədirse, bu cür hallarla üzləşir... Rus dilində yaxşı bir söz var. Deyir ki, hər kəs məsələlərə öz mənəviyyatına, dünyagörüşünə və təriyəsinə uyğun yanaşır. İndi bunu söyleyən adamlar dünyagörüşləri necədirse, buna uyğun da danişırlar. Başqa nəsə deməyə lüzum görmürəm. Çıxarıb bir arayış göstərməliyəm ki, kiməsə satılmışam, yaxud da satılmamışam? Bununla bağlı, kiminə əlində fakt varsa, ortalaq qoysun. Fakt yoxdursa, susub yerində otursun”.

Beləliklə, görünən budur ki, artıq ox öz yayından çıxıb və AXCP-“Milli Şura” cütlüyü illərdikdə, öz uğursuz ampluallarında qalmaqla yanaşı, digər müxalifət təşkilatlarını da həmin ampluaya sövq etməyə cəhdler göstərsələr də, həmin cəhdələri puç olur. Bu dəfə isə onların ağızlarından “REAL” “vurdu”.

Rövşən RƏSULOV



Ermənistanda son günlərdə vaxtsız parlament seçkiləri ərəfəsi davamlı xarakter alımağa başlayan etiraz aksiyaları həkimiyətə cəmiyyət arasında ziddiyətlərin sürətlə dərinləşməkdə olduğunu aydın şəkildə nümayiş etdirir. Xüsusən də, Amulsar qızıl mədəni ətrafında baş verənlər indi Nikol Paşinyan iqtidarı üçün çox ciddi problemlər mənbəyinə çevrilib. Belə göründür ki, əhalı bu qızıl mədənində işlərin dayandırılmasını istəsə də, hökumət fərqli mövqedədir.

Cəmiyyətdə hesab olunur ki, hökumətin guya Livan şirkətinin ekspertləri tərefindən bu qızıl yataqlarının ekoloji cəhətdən zərərsiz olması barədə bəyanatı tamamilə yalandır və ictimai rəyin manipulyasiya olunmasına yönəldilib. Onların sözlərinə görə, Ermənistandan İstintaq Komitəsi ekspert rəyindən yalnız özü üçün sərfəli olan maddələri açıqlayır. Ekoolog Anna Şahnazaryan bildirib ki, ekspertizanın yekunlarına dair sənədlər düzgün tərib olunmayıb və qızıl yataqlarının işlənməsinə icazə saxta məlumatlar əsasında verilib. O, müstəqil ekspertlər tərefindən yeni tədqiqatlar aparılması tələbini irəli sürüb. Baş verənlərlə bağlı "1in.am" portalı yazar: "Əlbəttə, hökumət hansısa bir dönüşə mədənin istismarı haqqındaki qərarını deyişməzsə, Amulsar məsəlesi Ermənistanda inqilabsonrası durumda, ən azı, bir prinsipial sınmaya - dönüşə sebəb olacaq. Mədənin istismarı haqqındaki qərarın reallaşdırılması, faktiki olaraq, yeni hakim qüvvəni və uzun illər ərzində keçmiş rejimə qarşı mübarizə aparmış, inqilab dövründə isə, öz dəstəyilə bu qüvvəni, praktiki olaraq, tamamlaşmış vətəndaş fəallarını və ya təbəqəsini böllür. Beləliklə, inqilab mərhələsinin "yekun protokolu", ən azı, siyasi və vətəndaş komponentlərinin ayrılması şəklinde təsbit olunur. Inqilabdan sonra ən çox toxunulan və yayğınləşən suallardan biri o idi ki, inqilabla həkimiyətə siyasi-mülki "blok" gəlibse, vətəndaş, qeyri-hökumət sektorunu necə olacaq? Milli Razılıq Partiyasının idarı Aram Arutyunyan isə, vurğulayıb ki, yaranmış vəziyyətdə Ermənistən hökumətinin qeyri-adekvatlı erməni xalqına böyük qan bahasına başa gələ bilər: "Paşinyan qeyri-adekvat addımlar atmağa hazırlıdır. Hökumət binası qarşısında 10 min nəfər toplanıb, istefasını tələb edərsə, onun necə davranacağıni biz bilmirik. Ermənistanda payızda başlayacaq proseslər neticəsində, həkimiyətin dəyişməsi qəçiləzdir. Ona görə də, cəmiyyət bu proseslərə hazırlanmalı və qan axıdılmasından qəçməlidir".

Arutyunyan Paşinyana qarşı formalşaçaq yeni birliyə Ermənistən eks-prezidenti Robert Koçaryanın rəhbərlik edəcəyini deyib. Diger erməni ekspert Vartan Zaloyan da vəziyyətin ağır olduğunu qeyd edir: "Paşinyan üçün bu, çətin seçimdir. O bilmir ki, onlarla ekoloğun rəyini, yoxsa Ermənistən əhalisinin böyük bir hissəsinin mövqeyini müdafiə etsin. Ekoloqlar azlıq təşkil etdiklərini dərk etməkdə çətinlik çekirlər. Lakin ekoloqların Amulsar mədənin istismarı ilə bağlı raylərinin yalan olduğu haqiqətdir. Keçən əsrin 90-ci illərində Ermənistən inqilab hərəkatı həm ekologiya, həm də Qarabağ variantını seçməkdə idi. Cəmiyyət dözlüməz təzyiq altına düşür".

Ermənistən vətəndaş qarşıdurması ərəfəsindədir

Ölkədə yaranmış vəziyyətin ən əsas diğər səbəbi isə, Nikol Paşinyanın Qarabağ münaqişəsinin həlli məsələsində cavabdeh olmaqdan qorxmasıdır. Əslinə qalanda, o, qorxur və düz edir, çünki heç bir ağıllı insan mühərbiə istəmir. Bütün qorxulara rəğmən, o, bizim də toqquşduğumuz Ermənistən daxili və xarici siyasetinin ekvivalent çəgili-

Ermənistən vaxtsız parlament seçkilərinə doğru

Amulsar problemi Paşinyanın axırına çıxır...

rışları ilə bağlı heç bir addım atmır.

Politoloq Armen Arutunyan sözügedən məsələ ilə bağlı bildirib ki, Paşinyanın naşı, dəyərsiz siyaseti üzündən, nə qədər ki, Qarabağ məsəlesi öz həllini tapmayıb, ölkə sahit durumda olmayıcaq.

Beleliklə, A.Arutunyanın fikrincə, ümumiyyətlə, artıq Paşinyan açıq-əşkar erməni xalqının düşməni olaraq qalmaqdadır və xüsusi, Ermənistən-Qarabağ erməniləri arasındakı əsas təxribatçı güc kimi təqdim olunmaqdadır. Bu amil isə, əlbəttə ki, ister işgalçi ölkəni, isterse də separati "DQR" rejimini daha sürətlə məhvə doğru sürükleyecək.

Göründüyü kimi, Ermənistən baş naziri N.Paşinyan hansı formada səviyyəsi, bəyanatlar səsləndirəs də, yenə də Qarabağ klani ilə mübarizədə uduzduğunu göstərir. Çünkü Ermənistəndəki "məxməri inqilabdan" bir ildən artıq zaman keçəs də, Nikol Paşinyan hakimiyəti, nəinki verdiyi siyasi-iqtisadi vədlerini yerinə yetirə bilmir, o cümlədən, Qarabağ klani ilə bağlı mübarizənin hansı yolla həll edilməsi çıxışını tapa bilmir. Bu rəalliq özünü Ermənistənin ikinci, "DQR" in isə birinci "prezidenti" olmuş Robert Koçaryanın azadlıq buraxılması faktında göstərdi. Özü də, Qarabağ ermənilərinin iki "prezidentinin" - hazırlı Bako Saakyanla sabiq Arkadi Qukasyanın Yerevan məhkəməsinə gedərək, Koçaryana zəmin dayanmaqla...

Bu prosesdən sonra N.Paşinyanın Robert Koçaryanın azadlıq buraxılmasının arısında, məhkəmə sisteminde təmizləmə eməliyyatlarına başlaması qərarı isə, bir dəha göstərdi ki, əvvəlki həkimiyət rəhbərləri dövründə olduğu kimi, bu gün Paşinyan, bu bir ildən çox rəhbərliy dövründə, ölkədə nə qədər kəskin xaosun və özbaşınalıqların yaşıdığını sübut edir. Lakin necə deyərlər, Paşinyan hələ də yerini isti bilir və reytinqinə güvenir. Ancaq bu, onun üçün də, komandası üçün də aldadıcı ola bilər. Misal üçün, Paşinyan, onu da dərk etmir ki, artıq hökumətinin daxilində qütbəşmələr gedir və həmin qütbəşmələr onun iqtidalarının parçalanmasına səbəb olmaqdadır. Əgər o, ucadtutma Ermənistən bütün məhkəmələrinə "el gezdirəcəkə", bu zaman onun düşmənləri sırasına böyük bir hakim ordusu da qatila bilər. Bu oyun isə, Qarabağ klaniının elinə oynaya biləcək bir haldır. Artıq Nikolun uduzmaq mərhələsinə keçid aldığı tam əminliklə demək mümkündür.

Nikol Paşinyan qaş düzəltdiyi yerdə, göz çıxarır

Nikol Paşinyanın savadsız xarici siyasetinin real sübutudur ki, Ermənistən baş nazirinin bu günlərdə mətbuatda çıxış edərək, "Qarabağ danışçılarını Rusyanın öhdəliyinə buraxıram" deməklə, özünü sağortalamaq istəsə də, bu, onu istər ölkə ictimaiyyətinin, istərsə də beynəlxalq aləmin bir prezident kimi qəbul edilmədiyi faktorudur. Başqa təfəkkürdə gözləmək olmaz. Çünkü Ermənistən baş naziri küçə təfəkkürü ilə çıxış edir.

Elə bu təfəkkürlü Paşinyan bildirib ki, Ermənistən Qarabağdan birdəfəlik imtina etdi. Yenə ikibaşlı oyun. Bir yandan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildiren Nikol Paşinyan, digər tərəfdən, Ermənistən işgal etdiyi ərazilərdən çıxmayağınə bəyan edir.

Bu yerdə, onu da qeyd etməliyik ki, Qarabağ nizamlanmasının ilk şərti Ermənistə-



nin işgal etdiyi 5 rayondan - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan çıxmışdır. Bu, Ermənistənə həm ATƏT-in Minsk Qrupunun qərbi həmsədrələri tərefindən, həm də forpostu olduğu Rusiya tərefindən tövsiyə edilir, yenə həm Madrid prinsipləri, həm də Lavrov planı bunu tələb edir. Paşinyan bununla bağlı danışçılarından imtina etməklə, həm də Qarabağ probleminin həllindən imtina edir.

Belə görünür ki, keçmiş şefi Levon Ter-Petrosyanla keçirdiyi görüş belə Nikol Paşinyana təsir etməyib. O, Levon Ter-Petrosyanın dediklərində yeni bir şey olmadığını iddia edib. Əslinde, Levon Ter-Petrosyan ve Serj Sarkisyan Dağlıq Qarabağ etrafındaki 5 rayonun Azərbaycana qaytarılmasını regionda sülh üçün vacib sayıb və Nikol Paşinyan onları bu mövqelərinə görə tənqid edib. Belə çıxır ki, o, fikrini deyişməyib.

Daha dəqiq desək, göründür, Paşinyan yenə öz sərsəm oyunundan əl çəkmək istəmir, deməli, hələ ki, heç bir sənədə qol çəkməyəcək.

Ancaq atalar demişkən, sən saylığını say, gör Rusiya nə sayacaq.

Rusiya da Ermənistən Qarabağda ən incə yerində vuracaq

Bəli, başqa yol da yoxdur. Çünkü Paşinyan hələ də anlamır ki, Rusiya da onun bu güne kimi ikiyüzlü "siyasetinin" dəfələrlə şahidi olub. Çünkü bunun mümkün olmadığını hamı bilir. Geosiyasi məqam ondan ibarətdir ki, Vladislav Şuriqin, faktiki olaraq, bəyan edir ki, Dağlıq Qarabağ Rusyanın ciddi yardımını ilə zəbt edilib və əger Moskva geri çəkilsə, həmin erazini Azərbaycan sürətle azad edə bilər. Bu da, ermənilərin hərbi güclü ilə bağlı mifə zərbe olmaqla yanaşı, onu da ifadə edir ki, Moskva mövqeyini dəyişə bilər. Dolayısı ilə Ermənistən son dərəcə çətin vəziyyətə düşmüş olur. O, nə Rusiyaya qarşı çıxa, nə də geosiyasi cəhətdən səmət Qarabağ yaxınlaşa bilər. Moskva buna qətiyyən imkan verməz. Kreml istənilən zaman ermənilərin ipini istədiyi kimi çəkmək iqtidarındadır.

Onda bəs Ermənistən bu cür addımlarının nə kimi geosiyasi nəticələri ola bilər? Rəsmi Yerevan regionda vəziyyəti mürekkebədir, qeyri-müəyyənliyi artırır. Səbəbi də odur ki, özünün illərdir, işlətdiyi cinayətlərini ört-basdır etsin. Daha doğrusu, məqsəd real mənzərəni təhrif edərək, diqqəti əsas təhlükə ocağından yayındırmaqdır. Guya Ermənistən həmişə təcavüz qurbanı olub. Əvvəlcə Azərbaycan və Türkiyə ona

"hücum edib", ancaq "güclü Ermənistən ordu" qalib gelib. Sonra isə, Rusiya xüsusi xidmət orqanları "ermenİ demokrasiyasına" zərəbə vurub. Lakin Qərbin bir sıra təşkilatları təcavüzkar, antidemokratik, vassal, forpost Ermənistənə obrazını yaxşı bilir.

Göründüyü kimi, açıq-aydın görünür ki, Paşinyan qorxduğunu etiraf edir: "Azərbaycan mühərbiyət hazırlaşır, biz savaş istəmirik."

Paşinyan, onu da yaxşı bilir ki, Azərbaycan Prezident İlham Əliyevin apardığı uğurlu siyaset neticəsində, inkişaf edən səmərəli iqtisadiyyata və vətəndaş birliyinə malikdir. Və dövlət başçısı İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, aprel döyüşləri göstərdi ki, Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla da həll etmək gücündədir: "Bu baxımdan, Paşinyan Azərbaycanın işgal edilmiş torpaqlarının qaytarılması istiqamətində hər hansı addım atmalıdır, əks halda, Ermənistən iki il bundan əvvəlindən də ağır möglubiyyətə düşçər olacaq".

Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistəni iflasdan-iflasa sürükleməkdədir. Bu, faktdır ki, Ermənistənən heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqtisadi potensialı olmayan və nədən qazanıb iqtisadiyyat quraçığı bəlli deyil. Nə qədər ki, Ermənistən Azərbaycanın işgal altında torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi və siyasi məhrumiyətlərə, məşəqqətlərə düşçər olacaq. Bunu dərk etmək çətin olmasa da, N.Paşinyan anlaşılmazdır. Çünkü müstəqil deyil, böyük güclərin və erməni lobbisinin elində oyunaqdır. Qondarma gedisi etməklə, bu ölkə itirməkde olan siyasi imicini möhkəmləndirməyə çalışır.

Əslinde, bu siyaset öz nəticəsini verib, belə ki, düşmən ölkədə kriminal rejim çöküb və Paşinyan bilməlidir ki, Ermənistənən inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqrər olmayıcaq.

Ümumiyyətlə, real vəziyyət onu sübut edir ki, Ermənistənən bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Çünkü bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. İşgalçi Ermənistənən yeni rəhbərliyi Paşinyan da, sələfləri kimi, səbəbi qoyub, nəticələrlə uğursuz mübarizə aparır. Deməli, yekun eyni olacaq, daha dəqiqi, daha pis olacaq... Bu isə, bir daha o deməkdir ki, Ermənistənən sosial bələldər xilas yolu rəsmi Bakıdan keçir. Daha dəqiq desək, Ermənistənən inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqrər olmayıcaq.

30 avqust 2019-cu il

TƏRS BAXIŞ

Əli Kərimli Seymur Həzinin boynuna nə yüklədi?

AXCP sədri utanmaz-utanmaz guya onun azadlığa çıxmasına “sevinib”, növbəti klounluq nömrəsini sərgiləyir...

Məlum olduğu kimi, 2014-cü ilin avqustunda AXCP funksioneri Seymur Həzi Cinayet Məcələsinin 221.3-cü (xuli-qanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməkla törədildikdə) maddəsi ilə ittiham olunaraq, 5 il müd-dətinə azadlıqladan məhrum edilmişdi. O, artıq cəza müddətini başa vuraraq, azadlığa çıxb.

Lakin S.Həzinin azadlığa çıxmasında gözənlənilən məqam bu idi ki, “harada aş, orada baş” olan AXCP sədri Əli Kərimli bu dəfə də, öz köhnə şakərindən geri qalmaya-raq, dərhal həbsdən yenice çıxmış şəxsin üzərindən öz reklamını apardı, daha doğrusu, şəxsi maraqlarının təbliği ilə məşğul ol-du. Nə etdi? Dərhal hakimiyətə qarşı anti-təbliğat fikirləri qurub, özünü “müberiz mü-xalifet lideri” qismində ictimai rəyə sırasına çalıydı. Fakt budur ki, S.Həzi 5 il önce, məhkəməsində törətdiyi cinayəti, qismən olsa da, etiraf etmişdi. Yeni cinayət törətməsi faktını boynuna almışdı. Bəs indi nə baş verdi? Ə.Kərimli onun boynuna hansı şələləri yüklədi? Demə, S.Həzi bundan sonra “daha mübariz cəbhəci” olacaq və s. v e...
...

Sən haradan bilirsən ki, bir müddət sonra S.Həzi də vaxtilə tərif elədiyin Ruslan Bəşirli, ya da digər səni rədd eləmiş sabiq cəbhəciler kimi, AXCP-yə və xüsusilə, sənə tüpürüb kənar qaçmayacaq?

Adama deyərlər ki, ay “adam” sənin cəfəng, axmaq, sərsəm, ciliz, düşməncilik toxumu səpən iddiaların bahasına, cinayət tö-retmə digərinin üzərində bu qədər həyasız, siyapur olmağın az deyil, hələ onu növbəti cinayətlər törətməye də təhrük edirsən? Ya-xud sən haradan bilirsən ki, bir müddət son-ra S.Həzi də vaxtilə tərif elədiyin Ruslan Bəşirli, ya da digər səni rədd eləmiş sabiq cəbhəciler kimi, AXCP-yə və xüsusilə, sənə tüpürüb kənar qaçmayacaq? Bu sualları, məhz adam olan kəsə vermək olar, bircə Ə.Kərimlidən başqa...

Ümumiyyətə, eger S.Həzinin 5 illik həbs həyatını səhifələsəydi, biz nə görərik? Misal



üçün görərik ki, Ə.Kərimli, bu illər ərzində bir dəfə olsa belə, həbsxana qapısını açıb, onun bu gün beh-bəhlə bəytərifi etdiyi S.Həzini ziyarət etməyib. Uzağı, onun evinə gedorək, çay süfrəsi ar-xasında poz verib-şəkil çəkdirib, sonra da hemin fotosunu “mezlumların li-deri” başlığı statusunda sosial şəbəkələrdə paylaşıb. Axi Ə.Kərimli belə məsələlərdə eməlli-başlı blogedir..!

AXCP sədri həmin bədbəxtlərin həbsləri üzərində çox sevdiyi mikrofonu əlinə alaraq ağızına aparıb, bacardıqca bağırıb və özünütəbliy ilə məşğul olub

Biz onun da şahidləri olmuşuq ki, zamanında Ə.Kərimlinin “tirkasına” gedən onlarla sabiq cəbhəciler var ki, bu gün onun adı ga-ləndə ürekleri bulanır, ona nifrinlər edib, lə-nətlər yağıdırırlar. Bilirsinizmi nəyə görə? Çünkü həyatlarını bir axmaq “bəyə” görə, gü-dəza veriblər, təhəllürini yarımcıq qoyublar, sevdiklərindən ayrı qalıblar, ailələrini dağı-dıblar, normal insanlıq həyatlarını dörd divar arası ilə əvezləyiblər. Bunun əvezində işe, AXCP sədri həmin bədbəxtlərin həbsləri üzərində çox sevdiyi mikrofonu əlinə alaraq ağızına aparıb, bacardıqca bağırıb və özünütəbliy ilə məşğul olub.

Əger sabah-birgün S.Həzi Ə.Kərimlinin siyapur üzüne arxasını döndərse, buna heç də təəccüb eləmek olmaz. Nə çox olub əna-nəvi, radikal və dağıdıcı müxalifətdə belə hallar! Ə.Kərimlidən üz döndəren cəbhəcile-rin hər birinin adlarını burada sadalamaq texniki baxımdan mümkün deyil və səhbet yalnız Ə.Kərimlidən də getmir. Çünkü bu müxalifətin başından çıxmayan və onların “liderlərinin” beyinlərində şış yaratmış ucuz küçə təfəkkür hələ də qalmaqdadır. Əger Ə.Kərimlide də bu şış varsa, həmin şış Isa Qəmbərdə, Arif Hacıilda, o birisində-bu biri-sində də mövcuddur. Ona görə də, indi bən-zər siyasi kütbeyinliklərin şahidlərinə çevrilib, eməlli-başlı şouları izleyirik. Nəcə ki, elə AXCP sədri utanmaz-utanmaz guya S.Həzinin azadlığa çıxmasına sevinib, növbəti klo-unluq nömrəsini sərgileyir...

Rövşən NURƏDDİNOĞLU

Binəqədidi lombardların birindən pul oğurlanıb

Daxili işlər orqanlarının əməkdaşları oğurluq və quldurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirini davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Binəqədi rayon ərazisindəki lombardların birindən 200 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəller məhkum olmuş S.Pənahov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Bakı şəhər sakini E.Quliyevi bıçaqla hədələyib quldurluq yolu ilə pulunu almaqda şübhəli bilinən Cəlilabad rayon sakini V.Şahmarov və Gəncə şəhər sakini N.Abbasov işe Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaxalanıblar. Hər iki faktla bağlı araşdırımlar davam etdirilir.



Əli Kərimlinin sübuta yetməyən “sübutları”

Iblis xislətli AXCP sədrinin sosial şəbəkələrdə növbəti hay-həşiri

Əli Kərimli 25 ildir ki, demaqogiya “siyasetində”



“AXCP üzvlərinin həbs olunması, sən demə, repressiya imiş” deyən Ə.Kərimli bir daha iyrenc sifetini nümayiş etdirir. Bu sözlərin ardına işə, “rəhbərlik etdiyim partianın üzvlərindən kimse cinayət məsuliyyətinə cəlb olunanda, bununla fərxdırəm” deməklə, necə deyərlər, “qaz düzəlt-diyyi yerde, vurub göz çıxarıb” buna deyirlər. Bununla, Ə.Kərimli esl demaqogiya, satqınçılıq və riyakarlığını sübuta yetirmiş olur. Bir də Ə.Kərimli, bilməlisən ki, qanun qarşısında hamı eynidir.

Bu gün etdiyi cinayətləri ört-basdır edən Ə.Kərimli bilməlidir ki, xalqın və dövlətin qarşısında onun qorxusu böyükdür. Bəzi məqamları xatırlatmaq istərdik. Yadındırısa, sən dövlət katibi olduğunu dənəmdə daxili işlər naziri İsgəndər Həmidov “İstiqlal” qəzeti-nin baş redaktoru Zərdüşt Əlizadəni kabətində döyüb, külqabını başına çırpmış, daha sonra qəzeti bir nüsxəsini ona yedir-mişdi. Əbülfəz Elçibəy ne qədər təkid etsə də, İsgəndər Həmidov jurnalistdən üzr istəmedi. Nazirə gücü çatmayan Əbülfəz Elçi-bəy eləcəz qalıb Zərdüşt Əlizadədən özü üzr istədi.

Belə hadisələr bir deyil, iki deyil. Bu gün Ə.Kərimli, nəyə əsaslanıb “ədalətdən, qanundan “danişısan” Azərbaycan demokratik-hüquqi və dünyəvi dövlətdir. Siyasetimin təməlində Azərbaycan vətəndaşının məraqları dayanır. Əlbəttə ki, bu Azərbaycan dövlətinin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin və dövlətin mənafəyinə cavab veren ən ali prinsipləri və normaları ehtiva edir.

Ona görə də, erməni xisləti satqın və əxlaqsız Ə.Kərimli bir faktı yüz müstəviyə inikas etdirib siyasiləşdirmək, məntiq eybəcərliyini ədalet axtarışı kimi qələmə verməklə, sənən vicdansız, cinayətkar və satqın ol-duğunu sübuta yetirilir. Və bu kimi sosial şəbəkələrdə avantürist çıxışlarını “aydan ari, sudan duru” olduğunu göstərməyə çalışıma! Etdiyin xainlik heç vaxt unudulmayıb. Yaxın zamanlarda etdiyin cinayətlərin qanun və xalq qarşısında cəzasını çekəcək-sən!

Rəfiqə HÜSEYNOVA

Qaradağ və Sabunçu rayonlarında ölümə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Daxili İşlər Nazirliyinin metbuat xidmətindən AZERTAC-a bildirilər ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobilər toqquşub. Nəticədə K.Məmmədovun avtomobilində olan sənisinlərdən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sənisi xəstəxanaya yerləşdirilib.



Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Tahirə Bədəlovanı Bakı şəhər sakini Q.Hüseynov idarə etdiyi “Isuzu” markalı avtomobile vurub və nəticədə qadın hadisə yerində ölüb. Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır. Yevlax rayonunun Qaradevin kəndi ərazisində isə Bakı şəhər sakını Qərib Orucov idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili həmyerilisi S.Rəfiyevin sürdürüyü “Mack” markalı yüksək həcmli avtomobilinin yarımqoşqusuna vurub və hadisə yerində ölüb. Hadisə ilə bağlı Baş İştintaq və Təhqiqat İdarəsi tərəfin-dən araştırma aparılır.

İNSAN HÜQUQLARI VƏ İKİLİ STANDARTLAR

1 948-ci il dekabrin 10-da Birleşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan Hüquqları haqqında Ümumi Beyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrin 10-u bütün dünyada "İnsan Hüquqları Günü" kimi qeyd olunur. Ötən əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpə edən Azərbaycan Respublikası demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunu yolunu seçmiş, Birleşmiş Millətlər Təşkilatının İnsan Hüquqları haqqında Ümumi Beyannaməsinə və digər beynəlxalq Konvensiyalara qoşulmuşdur.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümət-xalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə əsas insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq İslahatlinin keyfiyyətə yeni mərhəlesiinin başlanması təkan vermiş, mühüm normativ-hüquqi aktlar və dövlət programları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan "İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində tədbirlərin müvafiq tətbiqini və konsepsiyasını dəqiq müəyyənləşdirmək" əsaslı 1998-ci il 18 iyun tarixli Sərəncamda ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməkle insan hüquqlarının davamlı inkişafını təmin etmişdir. Qeyd etmek lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq, ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşmüşdür. Yüksək humanizm və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltmişdir.

Azərbaycan Respublikası 1996-2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq Konvensiyalara, sazişlərə qoşulmuş, 2001-ci ildə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası"ni ratifikasiya etmişdir. Avropa Şurasının bu mühüm sənədində münasibət bildirmək, Azərbaycan mötəbər beynəlxalq təşkilatla six əməkdaşlığı hazır olduğunu və insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadıqlılığını bir daha bəyan etmişdir.

Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasetinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən müddədə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. İnsan hü-

milyon azərbaycanının hüquqlarını niyə qorumurlar?

Bu gün beynəlxalq təşkilatların insan hüquq və azadlıqlarına yanaşmaları ciddi gərginliklər yaratmaqdır, əslində, elə insan haqlarının pozulması ilə müşahidə olunmaqdadır. Çünkü bu qurumların yanaşmalarında ikili standartlar açıq şəkildə görünür və Azərbaycan nümunəsində tez-tez belə haqsızlıqlarla üz-üzə qalır. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistən dövlətinə, bir dəfə də formal olsa, çağrış edilməyib. Ən nəhayət, beynəlxalq insan haqları təşkilatları nə parlament güllebaran edildikdə, nə kütləvi aksiyalar vəhşiliklə dağıldıqdır, nə də mitinqə çıxan insanlara atəş açıldıqdır, nümayişçilər hebs edildikdə, Ermənistən insan haqlarını pozmaqdə təqnid etməyiblər. Səbəb - ikili standart siyaseti və insan haqlarının müdafiəsi kimi ali dəyərin siyasi təzyiq aləti kimi istifadə olunmalıdır.

Naxçıvan Muxtar Respublikasında da insan hüquq və azadlıqları daim diqqət mərkəzində saxlanılır, muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq, hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səməreliliyinin artırılmasına, əhalinin keyfiyyəti hüquqi yardımına təmin edilməsinə xüsusi diqqət yetirilir.

Bütün dünyada insan haqları uğrunda mübarizə aparan ABŞ və onun təsirində olan Avropa dövlətləri ikili standartlarını və dünyaya yalnız öz prizmasından yanaşmasını davam etdirir. Her kəsə aydınır ki, ABŞ və Avropanın, həmçinin, onların nəzarətində olan beynəlxalq təşkilatların nümayəndələrinin bu siyasetinin arxasında heç də insan haqlarını qorumaq deyil, ayrı məqsədlər dayanır. Bu gün ABŞ-da sosial hüquqlar uğrunda mübarizə aparan Amerika vətəndaşları hebs edilirlər. Amma vətəndaşlar bu hebslərə qarşı lazımi səviyyədə beynəlxalq hüquq müstəvisində mübarizə apara bilmirlər. Bir çox Avropa ölkələrində də vəziyyət belədir. Başqa ölkələrdən tələb etdiklərini özləri edə bilmirlər. Azərbaycan İraqda, Bosniyada və Əfqanistanda beynəlxalq koalisyonun tərkibində fəal iştirak edir. Nə zaman ki, Azərbaycan öz qonşuları olan dövlətlərlə əməkdaşlığı artırır, nə zaman ki, Qarabağda ermənilərə layiqli cavab verilir, nə zaman ki ölkəmizdə nüfuzlu beynəlxalq tədbirlər keçirilir həmin ovaxtlarda bunlar tullanırlar ortalığa və başlayırlar hebs olunmuş cinayətkarları siyasi məhbus adlandırmış, insan hüquqları nağılları danışmağa. İnsan hüquqlarını qorumaq istəyirlərsə, öz doğma evlərində didərgin salınmış 1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" haqqında Sərəncamında göstərir: "Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbehəşti dəyərlərə sadıq olan və hüquqi dövlət quruculuğu yolunda inamlı irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərinin təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini, məhz "insan meyari"nın inkişaf etdirilməsində, görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Programını təsdiq etmişdir. Demokratik-hüquqi dövlət və



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyət dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

vətəndaş cəmiyyətinin formallaşmasına, insan hüquq və azadlıqlarının səməreli müdafiəsinə yönəlməsi tədbirlər neticəsində, bir çox nailiyyətlər əldə edilmişdir. 2006-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdarlılıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icra veziyəti mütemadi qaydada təhlil edilmiş, onun icrası neticələrinin müzakirəsi üçün cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə ictimai dinişmələr keçirilmişdir. İnsan hüquq və azadlıqlarının müdafiəsinin səməreliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səməreliliyini artırmaq etdirilməsində vətəndaş cəmiyyəti institutları ilə six əməkdaşlıq etsinler.

2. Azərbaycan Respublikasının Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini, məhz "insan meyari"nın inkişaf etdirilməsində, görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Programını təsdiq etmişdir. Demokratik-hüquqi dövlət və

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, Milli Fəaliyyət Programının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə six əməkdaşlıq etsinler.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, Milli Fəaliyyət Programının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə six əməkdaşlıq etsinler.

5. Milli Fəaliyyət Programında göstərilən icra organlarına tapşırılsın ki, Milli Fəaliyyət Programının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə six əməkdaşlıq etsinler.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Altmış beş yaşlı ana böyrəyini oğluna bağışlayıb

Rеспублика Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) daha bir uğurlu əməliyyat həyata keçirilib. Xroniki böyrək çatışmazlığından eziyyət çəkən 38 yaşlı pasiyentə 65 yaşlı anasının böyrəyi köçürülüb. Əməliyyat uğurla başa çatıb və köçürülen böyrəyi orqanizm qəbul edib. Mərkəzdən AZƏRTAC-a bildirilər ki, böyrəkköçürmə əməliyyatı RMDM-in böyrək xəstəlikləri və transplantologiya şöbəsində urologiya və transplantologiya sahəsində yüksəkxitəslə, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Cərrahın bildirdiyinə görə, təcili əməliyyatın aparılmasına göstəriş xəstənin qısa müddətdə aldığı hemodializ seanslarının yaradıldığı fəsadlar olub: "Böyrək çatışmazlığından xilas olan və sağlam həyata dönen pasiyentimizin vəziyyəti hazırda yaxşıdır. Hemodializ vasitesilə qan təmizlənəsə də, bununla sağlam böyrəklərin bütün funksiyalarını əvəz etmək mümkün deyil. Böyrəklər fəaliyyətini dayandırırsa və insan hemodializ seansları qəbul etməyə məcbur olarsa, orqanızın digər funksiyaları da tənəzzülə uğrayır. Bu da perikardit, anemiya, sümük xəstəlikləri, arterial hipertoniya, qanda kaliumun yüksəlməsi, sinir sisteminin pozulması kimi bir sıra fəsadlara yol açar. Bu baxımdan böyrəkköçürmə əməliyyatı hemodializi yaşam əsəri seçmək məcburiyyətində qalan insanlar üçün nüvət yoludur. Pasiyentimizə bu xoşbəxtliyi anası bəxş edib".

Yatmağa kömək edən qidalar



Gün ərzində düzgün qidalanma maqaxşamlar yuxuya getməye mənfi təsir göstərir. Araşdırımlar neticəsində belə qənaətə gəlinib ki, qida rasionu yuxu rejimine birbaşa təsir edir. AZƏRTAC tibbi saytlara istinadən xəber verir ki, yuxusuzluqla mübarizədə ən effektli qidalardan biri banandır. Yatmadan qabaq banan yemək yuxuya getməni təmin edir. Melatonin və serotonin hormonları ilə yanaşı, bananın tərkibində olan maqnezium əzələlərə rahatlıq gətirir. Bananı yatmadan bir-iki saat əvvəl yemək mələhətdir.

Kartof yuxu üçün faydalı qidalardır. Onun tərkibində olan maddələr mədəni yormur və turşuluq səviyyəsini aşağı salır.

Yuxu dərmanını rahatlıqla əvəz edən digər təbii vasite isə gilas şirəsidir. İki həftə ərzində səher ve axşam turş gilas şirəsi içmək yuxu sistemini qaydaya salır. Yuxu dərmanından fərqli olaraq gilas daha səmərəli və təhlükəsizdir. Tərkibindəki bir sıra vitamin və kalsium nəticəsində badam əzələlərin rahatlığına kömək edir. Axşamlar bir ovuc badam yemək şirin yuxu getirir.

İlon Mask: 20 ildən sonra bəşəriyyət demoqrafik kollapsla üzləşəcək



"SpaceX" kompaniyasının banisi İlon Mask və "Alibaba" kompaniyasının yaradıcısı Cek Ma hesab edirlər ki, 20 ildən sonra bəşəriyyətin üzləşəcəyi ən böyük problem demoqrafik kollaps olacaq. AZƏRTAC bu barədə yeri KİV-lərə istinadla xəber verir. "Mən doğuş məsələsindən narahatam. Planetdə insanların sayıının həddən artıq çox olması barədə fikri köhnəlmış sayıram. Düşünürəm ki, növbəti 20 il ərzində bəşəriyyətin üzləşəcəyi ən böyük problem demoqrafik kollaps olacaq", - deyə İlon Mask Şanxayda keçirilən sənəti intellekt üzrə dünya konfransında bildirib.

Onun həmsəhbət olan Cek Ma bu fikrlə tam razı olduğunu deyib: "Əhalinin problemi böyük çəqirış olacaq. Ola bilsin ki, Çinə yaşayın 1,4 milyard insan böyük rəqəm kimi görünür, lakin bu, növbəti bir neçə il ərzində Çinə böyük problemlər yaradacaq. Əthalinin azalması templəri artmaqdə davam edəcək". İlon Maskin sözlərinə görə, miqrasiya səbəbindən bu problemi həll etmek çətin olacaq. Cek Ma isə öz növbəsində demoqrafiya problemine diqqət ayırmayı vəcibliyini vurğulayıb.

Ses

Son sahifə

30 avqust

Formula-1 Azərbaycan Qran-Prisinin vaxtı bəlli oldu




Beynəlxalq Avtomobil Federasiyası "Formula 1" üzrə 2020-ci il mövsümünün təqvimini təsdiqləyib. Azərbaycan Qran Prisi 5-7 iyunda keçiriləcək. Bu, paytaxtda reallaşacaq 5-ci "Formula 1" yarışı olacaq. İlk Qran Prı martın 15-də Avstraliyanın Melburn şəhərində, sonucusu isə noyabrın 29-da Birleşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabide təşkil ediləcək. 2019-cu il mövsümündə Bakıdakı yarış 26-28 aprelədə keçirilib və Almaniyanın "Mercedes" komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.

Neymar "Barselona"da!

İspaniyanın "Barselona" futbol klubu avqustun 29-da Neymari ictimaiyyətə təqdim edəcək. TASS informasiya agentliyi xəber verir ki, Kataloniya təmsilcisi 27 yaşlı braziliyalı hücumçunu geri qaytarmaqla bağlı Fransanın "Paris Sen-Jermen" (PSJ) klubu ilə yekun razılıq əldə edib. PSJ bu komandanın heyətində oynamaq istəməyən Neymari vermək qərarına gelib.



Daha əvvəl "L'équipe" neşri bildirmişdi ki, klubla futbolçunun münasibətəri düzəlməyə başlayıb. PSJ başa düşür ki, 27 yaşlı futbolçunun yay transfer pəncərəsinin bağlanması qədər başqa komandaya keçməsi çox çətin olacaq. Hazırda Neymara İspaniyanın "Barselona" və "Real", habelə İtaliyanın "Juventus" klubları maraqlı göstərirəl. Neymar 2017-ci ilin yayında rekord məbləğ olan 222 milyon avro müqabilində "Barselona"dan PSJ-ye keçib. Hücumçunun Fransa komandası ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Braziliyalı futbolçu parislilərin komandasında müxtəlif turnirlərdə 58 görüş keçirib, 51 qol vurub və 29 məhsuldar örətme verib. Neymar PSJ-nin heyətində iki dəfə Fransa çempionu, Fransa Kuboku, Liqa Kuboku və Fransa Superkubokunun qalibi olub.




"Barselona"da début etdi, "İnstagram" izləyiciləri 10 dəfə artdı!

Ansu Fatinin "Barselona"dakı débutü onun "İnstagram"dakı izleyicilərinin sayına təsir edib. Qol.az-in İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 16 yaşlı oyuncunun Kataloniya klubunda ilk oyuna çıxmışından sonra "İnstagram"dakı izleyicilərinin sayı 10 dəfə artıb. Hücumçunun matç gününe qədər abunəcisi 55 min idi. Hazırda isə bu rəqəm 534 mindir.

Maraqlıdır ki, oyuncunun izleyicilərinin sayında ilk artım əsas komanda ilə birinci məşqini edəcəyi elan olunan zaman olub. Həmin vaxt əlavə 12 min abunəçi onu izləyib. Ancaq Ansunun səhifəsinə "kütləvi ziyarət" "Betis"lə oyundan dərhal sonra Messinin onun və Pereslə bağlı "İnstagram"dakı yazısının ardınca olub. Qeyd edək ki, Fati ikinci turda "Betis"lə görüşdə début edib və "Barsa" tarixinin La Lıqada oynayan ən gənc ikinci futbolçusu olub. Xatırladaq ki, A.Fati ötən ay Kataloniya təmsilcisi ilə peşəkar müqavilə imzalayıb. Ona 100 milyon avro qiymət qoyulub.

Kuarejma "Beşiktaş"dan "Kasımpaşa"ya keçdi

"Beşiktaş"dan ayrılan Rikardo Kuarejmanın "Kasımpaşa"ya keçidi rəsmiləşib. Türkiyənin "Hürriyet" qəzetinin yaydığı xəbərə görə, portugaliyalı oyuncu ilə 1+1 illik müqavilə imzalanıb. 35 yaşlı yarımmüdafieçi yeni klubunda 17 nömrəli forma geyinəcək. Qeyd edək ki, Rikardo Kuarejma 2010-2012 və 2015-ci ildən "Beşiktaş"da oynayırdı.



"İnter" "Fiorentina"dan futbolçu transfer edib



İtaliyanın "İnter" klubu heyətini yeni futbolcu ilə gücləndirib. İtaliya klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, Milan təmsilcisi "Fiorentina"dan Kristiano Biraqini transfer edib. 26 yaşlı müdafiəçi 2019/20 mövsümünü icarə əsasında "İnter"də keçirəcək.

Milanlılar mövsümün sonunda 12 milyon avro karşılığında müdafiəçinin transfer hüquqlarına sahib ola bilər. Qeyd edək ki, "İnter"in yetirməsi olan Biraqi, "Kataniya", "Qranada", "Peskar" kimi klublarda da çıxış edib. O, 5 dəfə də İtaliya millisinin formasını geyinib.

Baş redaktor:

Bəhrəz Quliyev

Baş redaktorun müavini:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələrin "Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliyinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**